



**AZƏRBAYCAN RESPUBLİKASININ  
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**

**2019-cu il üçün  
STATİSTİK İŞLƏR PROQRAMI**

**Bakı – 2019**

*Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmış (19.12.2018-ci il tarixli, 14/3-269 nömrəli məktub) və Dövlət Statistika Komitəsi kollegiyasının 26.12.2018-ci il tarixli, 11/3 nömrəli qərarı ilə təsdiq edilmişdir.*

**2019-cu il üçün  
STATİSTİK İŞLƏR PROQRAMI**

## **Giriş**

Rəsmi statistika məlumatlarının istehsalını həyata keçirən müvafiq icra hakimiyyəti orqanları, publik hüquqi şəxslər, digər dövlət orqanları tərəfindən rəsmi statistika metodologiyası əsasında sosial, iqtisadi, demoqrafik və ekoloji məlumatların toplanması, işlənməsi və yekunlaşdırılması üçün illik statistik işlər proqramının mühüm əhəmiyyəti vardır.

Proqram ayrı-ayrı sahələr üzrə hazırlanan məlumatların sistemləşdirilməsi, onların xüsusiyyətlərinə görə qruplaşdırılması, dövriliyinin və hazır olma vaxtının müəyyənləşdirilməsi üçün əsas vasitə hesab olunur.

### **“Statistik işlər proqramı”nın məqsəd və vəzifələri**

“2019-cu il üçün statistik işlər proqramı” “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məlumatların hazırlanması üçün təşkil olunan müşahidələrin, görülən işlərin icraçılar üzrə qruplaşdırılması və planlaşdırılması yolu ilə rəsmi statistika məlumatlarının əhatə dairəsinin müəyyən edilməsi və istifadəçilərin zəruri məlumatlarla vaxtında təmin edilməsi məqsədilə hazırlanmışdır.

Proqram çərçivəsində aşağıdakı əsas vəzifələrin icrası nəzərdə tutulmuşdur:

- ölkə iqtisadiyyatının inkişafını hərtərəfli əks etdirən və makroiqtisadi göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyini təmin edən milli hesablar sistemində dair məlumatların hazırlanması;
- əhalinin təbii hərəkəti, miqrasiyası və əhali sayının tərkibi ilə bağlı cari göstəricilərin hesablanması;
- sosial, təhsil, elm, mədəniyyət və hüquqpozumlar statistikasını üzrə məlumatların əldə edilməsi;
- əhalinin həyat səviyyəsinə və yaşayış şəraitinə dair məlumatların əldə edilməsi;
- əhalinin məşğulluğu və işsizlik haqqında məlumatların əldə edilməsi;
- sənaye, tikinti, kənd təsərrüfatı, energetika, ticarət və xidmət sahələri üzrə statistik məlumatların hazırlanması;
- statistik məlumat ehtiyatlarının formalaşdırılmasının bütün mərhələlərində istifadə olunan texnoloji sxemlərin vahid şəkllə salınması hesabına statistik məlumatların keyfiyyətinin yüksəldilməsi və respondentlərin üzərinə düşən informasiya yükünün azaldılması;
- statistik nəşrlərin keyfiyyətinin yüksəldilməsi;
- qiymət statistikasını göstəricilərinin hesablanması;
- statistik vahidlərin Dövlət reyestrinin təkmilləşdirilməsi.

## Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

### Milli hesablar statistikası

- |    |  |  |  |                     |  |
|----|--|--|--|---------------------|--|
| 1. | Ümumi daxili məhsulun istehsalına dair aylıq (artan yekunla) göstəricilərin, o cümlədən əlavə dəyərin artım templərinin və deflyatorlarının hesablanması | Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi | İqtisadiyyatın sahələri, neft və qeyri-neft sektorları üzrə<br><br>neft və qeyri-neft sektorları, o cümlədən iqtisadiyyatın dövlət və qeyri-dövlət sektorları üzrə | aylıq<br><br>rüblük | hesabat dövründən sonra 10-cu gün<br><br>hesabat dövründən sonra 45-ci gün |
| 2. | 2017-ci il üzrə ümumi daxili məhsul istehsalının dəqiqləşdirilmiş göstəricilərinin (cari və müqayisəli qiymətlərlə) hazırlanması                         | Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi | İqtisadiyyatın sahələri, dövlət və qeyri-dövlət, o cümlədən neft və qeyri-neft sektorları üzrə   | illik               | 15 yanvar  |
| 3. | 2018-ci ildə istehsal olunmuş ümumi daxili məhsul və onun fiziki həcm indeksinə dair ilkin məlumatların hazırlanması                                     | Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi | İqtisadiyyatın sahələri, neft və qeyri-neft sektorları üzrə  | illik               | 15 yanvar  |
| 4. | 2017-ci il üzrə ümumi daxili məhsulun istifadəsinə dair dəqiqləşdirilmiş göstəricilərin (cari və müqayisəli qiymətlərlə) hazırlanması                    | Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi | Son istifadə komponentləri üzrə  | illik               | 29 mart  |
| 5. | 2018-ci il üzrə ümumi daxili məhsulun istifadəsinə dair ilkin məlumatların hazırlanması  | Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi | Son istifadə komponentləri üzrə  | illik               | 29 mart  |

1	2	3	4	5	6	7
6.	Rüblük ümumi daxili məhsul göstəricisinin hesablanması (istehsal və xərclər üsulu ilə)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	İqtisadiyyatın sahələri və son istifadə komponentləri üzrə	rüblük	hesabat dövründən sonra 90-cı gün	
7.	Ümumi milli gəlir göstəricisinin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 90-cı gün	
8.	2018-ci il üzrə ilkin məlumatlar əsasında "İstehsal hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	İqtisadiyyatın sahələri üzrə	illik	29 mart	
9.	2017-ci il üzrə "İstehsal hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	İqtisadiyyatın sahələri və milli hesablar sisteminin (MHS) sektorları üzrə	illik	3 iyun	
10.	2018-ci il üzrə ilkin məlumatlar əsasında "Gəlirlərin yaranması hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	İqtisadiyyatın sahələri üzrə	illik	29 mart	
11.	2017-ci il üzrə "Gəlirlərin yaranması hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	İqtisadiyyatın sahələri və MHS-nin sektorları üzrə	illik	3 iyun	
12.	2017-ci il üzrə "Gəlirlərin ilkin bölüşdürülməsi hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	MHS-nin sektorları üzrə	illik	5 iyun	
13.	2017-ci il üzrə "Gəlirlərin təkrar bölüşdürülməsi hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	MHS-nin sektorları üzrə	illik	5 iyun	

1	2	3	4	5	6	7
14.	2017-ci il üzrə “Kapitala əməliyyatlar hesabatı”nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	MHS-nin sektorları üzrə	illik		12 iyun
15.	2017-ci il üzrə “Qalan dünya” hesabının tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	MHS-nin sektorları üzrə	illik		14 iyun
16.	2017-ci il üzrə istehsal, mal və xidmətlər, gəlirlərin yaranması, bölüşdürülməsi, istifadə olunması üzrə toplu hesablar sisteminin tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	MHS-nin sektorları üzrə	illik		18 iyun
17.	Ölkənin regionları üzrə iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışı və onun fiziki həcm indeksi göstəricilərinin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar, iqtisadiyyatın sahələri üzrə	I rüb, I yarımil, 9 aylıq		hesabat dövründən sonra 35-ci gün
18.	2018-ci ildə ölkənin regionları üzrə iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışı və onun fiziki həcm indeksi göstəricilərinin ilkin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar, iqtisadiyyatın sahələri üzrə	illik		11 fevral
19.	2017-ci ildə ölkənin regionları üzrə iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışı və onun fiziki həcm indeksinə dair dəqiqləşdirilmiş göstəricilərin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar, iqtisadiyyatın sahələri üzrə	illik		11 fevral

1	2	3	4	5	6	7
20.	2018-ci ildə ölkənin regionları üzrə əhalinin gəlirləri göstəricisinin hesablanması (ilkin məlumat)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar üzrə	illik	11 fevral	
21.	2017-ci ildə ölkənin regionları üzrə əhalinin gəlirləri göstəricisinin hesablanması (dəqiqləşdirilmiş məlumat)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar üzrə	illik	11 fevral	
22.	2018-ci il üçün Bakı şəhəri üzrə regional ümumi daxili məhsul göstəricilərinin ilkin məlumatlar əsasında hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi, Bakı Şəhər Statistika İdarəsi	İqtisadiyyatın sahələri üzrə, cari və müqayisəli qiymətlərlə	illik	29 mart	
23.	2017-ci il üçün Bakı şəhəri üzrə regional ümumi daxili məhsulun dəqiqləşdirilmiş göstəricilərinin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi, Bakı Şəhər Statistika İdarəsi	İqtisadiyyatın sahələri üzrə, cari və müqayisəli qiymətlərlə	illik	29 mart	
24.	2017-ci il üçün ölkə əhalisinin gəlirləri və xərcləri üzrə dəqiqləşdirilmiş göstəricilərin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, gəlir, xərc və qənaətin komponentləri üzrə	illik	15 yanvar	
25.	2018-ci il üzrə ölkə əhalisinin gəlirləri və xərcləri göstəricilərinin ilkin məlumatlar əsasında hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, xərc və qənaətin komponentləri üzrə	illik	15 yanvar	
26.	Əhalinin gəlirləri və xərcləri üzrə əsas göstəricilərin hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, xərc və qənaətin komponentləri üzrə	aylıq	hesabat dövründən sonra 10-cu gün	

1	2	3	4	5	6	7
27.	2018-ci il üzrə ölkə əhalisinin gəlirləri və xərclərinə dair rüblük göstəricilərin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, gəlir, xərc və qənaətin komponentləri üzrə	rüblük		hesabat dövründən sonra 90-cı gün
28.	2018-ci il üzrə ölkənin əsas fondlar balansının ilkin məlumatlar əsasında hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və iqtisadiyyatın sahələri üzrə	illik		22 aprel
29.	2018-ci il üzrə ölkənin əsas fondlarının dəqiqləşdirilmiş balansının hazırlanması (tam balans və qalıq dəyərləri ilə)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadiyyatın sahələri, mülkiyyət növləri, neft və qeyri-neft sektorları üzrə	illik		29 noyabr
30.	Müşahidə olunmayan iqtisadi fəaliyyətin həcmində qiymətləndirilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadiyyatın sahələri üzrə	illik		3 iyun
31.	2017-ci il üzrə dövlət sektoru hesablarının tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	illik		21 iyun
<b><u>Maliyyə və bank statistikasını</u></b>						
1.	Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Sığorta sinifləri və mülkiyyət növləri üzrə	rüblük		hesabat dövründən sonra 55-ci gün
				illik		22 aprel
2.	Maliyyə-kredit təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətinin əsas göstəriciləri haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və mülkiyyət növləri üzrə	rüblük		hesabat dövründən sonra 30-cu gün



1	2	3	4	5	6	7
3.	Bank kreditləri üzrə qalıqlar və vaxtı keçmiş borclar haqqında məlumatların hazırlanması (3-MB №-li forma əsasında)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
4.	Qiymətli kağızlar bazarı üzrə göstəricilər haqqında məlumatların hazırlanması (1-QK №-li forma əsasında)	Maliyyə Bazarlarına Nəzarət Palatası, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 21-ci gün	
5.	Dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin kassa icrası haqqında məlumatların hazırlanması	Maliyyə Nazirliyi, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və Naxçıvan Muxtar Respublikası üzrə, büdcə gəlirlərinin təsnifatı, xərclərin funksional və iqtisadi təsnifatları bölgüsündə	aylıq	hesabat dövründən sonrakı ayın 25-i	
6.	2018-ci ilin dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin kassa icrası haqqında məlumatların hazırlanması	Maliyyə Nazirliyi, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və Naxçıvan Muxtar Respublikası üzrə, büdcə gəlirlərinin təsnifatı, xərclərin funksional və iqtisadi təsnifatları bölgüsündə	illik	hesabat dövründən sonrakı ayın 25-i	25 aprel
7.	Əhalinin depozit və əmanətləri haqqında məlumatların hazırlanması (6-bank №-li forma əsasında)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
8.	Məcmu pul kütləsinin tərkibi haqqında məlumatların hazırlanması (5-bank №-li forma əsasında)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 25-ci gün	

1	2	3	4	5	6	7
9.	Kommersiya bankları və digər kredit təşkilatları üzrə icmal maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank	Ölkə üzrə	illik		18 mart
10.	Sığorta təşkilatları üzrə icmal maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	illik		17 aprel
11.	Sığorta təşkilatları üzrə icmal mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatın hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	illik		17 aprel
12.	Büdcə təşkilatlarının maliyyə vəziyyəti, gəlirləri (daxilolmaları) və xərcləri haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasına şöbəsi	Ölkə üzrə	illik	31 iyul	3 sentyabr
13.	Mərkəzi Bankın maliyyə nəticələrinə dair məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	rüblük		hesabat dövründən sonra 45-ci gün
14.	Mərkəzi Bankın maliyyə nəticələrinə dair məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	illik		30 aprel
15.	Mərkəzi Bankın icmal balansı haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	illik		18 mart
16.	Kommersiya banklarının və digər kredit təşkilatlarının mənfəət və zərərləri haqqında icmal məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	rüblük		hesabat dövründən sonra 45-ci gün

1	2	3	4	5	6	7
17.	Kommersiya banklarının və digər kredit təşkilatlarının mənfəət və zərərləri haqqında icmal məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	illik	18 mart	
18.	Yerli özünüidarəetmə orqanlarının (bələdiyyə) büdcəsinin icrası haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və regionlar üzrə	illik rüblük	29 mart hesabat dövründən sonra 55-ci gün	
19.	“Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	rüblük (I-III rüblər üzrə)	hesabat dövründən sonra 55-ci gün	
		“ _ ”	“ _ ”	illik	22 aprel	
20.	“Bələdiyyə orqanının büdcəsinin icrası” adlı statistik bülletenin hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	rüblük illik	hesabat dövründən sonra 55-ci gün 29 mart	
21.	Qeyri-kommersiya təşkilatlarının gəlirləri və xərcləri haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	illik	15 may	
<b><u>Müəssisələr statistikasını</u></b>						
1.	Müəssisənin (təşkilatın) maliyyə vəziyyəti haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, regionlar, iqtisadi fəaliyyət, mülkiyyət növləri, iri və orta müəssisələr, mikro və kiçik sahibkarlıq subyektləri üzrə	illik	25 sentyabr	

1	2	3	4	5	6	7
2.	Müəssisənin gəlirləri, xərcləri və maliyyə nəticələri haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, iqtisadi fəaliyyət, mülkiyyət növləri, iri və orta müəssisələr, mikro və kiçik sahibkarlıq subyektləri üzrə	illik	25 sentyabr	
3.	Maliyyə aktivləri və verilmiş avanslar haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, bütün müəssisələr üzrə	illik	25 sentyabr	
4.	Kapital, maliyyə öhdəlikləri və alınmış avanslar haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, bütün müəssisələr üzrə	illik	25 sentyabr	
5.	Uzunmüddətli qeyri-maliyyə aktivlərinin mövcudluğu, hərəkəti və tərkibi haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadiyyatın sahələri və mülkiyyət növləri üzrə	illik	25 sentyabr	
6.	“Xarici investisiyalı müəssisələrin işinin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı və İFNT-nin sekiyaları səviyəsində, regionlar üzrə	illik	28 avqust	
7.	“Müəssisələrin (təşkilatların) maliyyə-iqtisadi fəaliyyəti” adlı statistik bülletenin hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	illik	25 sentyabr	
8.	Beynəlxalq standartlara, həmçinin Avropa İttifaqının müəssisələr statistikasına dair tövsiyələrinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq statistikasının üzrə məlumat bazasının yaradılması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə		29 noyabr	

1	2	3	4	5	6	7
<b><u>Xarici borc statistikasi</u></b>						
1.	Ölkə iqtisadiyyatına ümumi investisiya qoyuluşu haqqında məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər və Sənaye və tikinti statistikasi şöbələri	Daxili (dövlət, qeyri-dövlət) və xarici investisiyalar, neft və qeyri-neft sektorları üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	hesabat dövründən sonra 90-cı gün
2.	Ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyalar haqqında məlumatların hazırlanması (1-invest №-li forma, Maliyyə Nazirliyinin və Mərkəzi Bankın məlumatları əsasında)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	İnvestorların ölkələri, neft və qeyri-neft sektorları üzrə	rüblük	hesabat dövründən sonra 45-ci gün	hesabat dövründən sonra 90-cı gün
3.	Bankların xarici borcu haqqında məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 45-ci gün	
4.	Xarici dövlət borcu haqqında məlumatların hazırlanması	Maliyyə Nazirliyi	Borcun strukturu (valyuta, müddət) üzrə	rüblük	hesabat dövründən sonra 45-ci gün	
5.	Qeyri-dövlət xarici borc və tələblər haqqında məlumatların hazırlanması (1-xarici borc, 2-xarici borc və 1-invest №-li formalar əsasında)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasi şöbəsi	Ölkə üzrə, borcun valyuta vahidində kreditörün (debitorun) ölkəsi, qaytarılma müddətləri və şərtləri, hesablanmış və ödənilmiş faizlər göstərilməklə	rüblük	hesabat dövründən sonra 45-ci gün	
6.	Xarici ticarət əməliyyatlarında iştirak edən müəssisə və təşkilatlar haqqında məlumatların hazırlanması	Dövlət Gömrük Komitəsi	Müəssisə və təşkilatların adları və VÖEN-ləri göstərilməklə siyahısı	rüblük	hesabat dövründən sonra 15-ci gün	

1	2	3	4	5	6	7
7.	Konsiqnasiya yolu ilə əmtəə idxal edilən müəssisələr haqqında məlumatların hazırlanması	Dövlət Gömrük Komitəsi	Müəssisə və təşkilatların adları və VÖEN-ləri göstərməklə siyahısı	rüblük	hesabat dövründən sonra 15-ci gün	
8.	Kommersiya banklarının nizamnamə kapitalına xarici investisiyalar haqqında məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 45-ci gün	
9.	Qeyri-rezidentlərlə münasibətdə tələb və öhdəlikləri olan bank və bank olmayan kredit təşkilatları haqqında məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Bank və bank olmayan kredit təşkilatlarının adları və VÖEN-ləri göstərməklə siyahısı	rüblük	hesabat dövründən sonra 45-ci gün	
10.	Qeyri-rezidentlərlə münasibətdə debitor və kreditor borcu olan hüquqi və fiziki şəxslər haqqında məlumatların hazırlanması	Vergilər Nazirliyi	Hüquqi və fiziki şəxslərin adları və VÖEN-ləri göstərməklə siyahısı	illik	15 aprel	
11.	Ölkənin icmal xarici borcu haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 90-cı gün	
<b><u>Pul-kredit statistikas</u></b>						
1.	Pul icmalı göstəriciləri haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 25-ci gün	
2.	AMB-nin analitik balans haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Rəsmi beynəlxalq ehtiyatlar, xarici öhdəliklər, mərkəzi hökumətə xalis tələblər, banklara tələblər, pul bazası üzrə	aylıq	hesabat dövründən sonra 25-ci gün	

1	2	3	4	5	6	7
3.	Kommersiya banklarının analitik balansı haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Xalis xarici aktivlər, o cümlədən məcmu xarici aktivlər, iqtisadiyyata kredit və depozitlər üzrə	aylıq	hesabat dövründən sonra 25-ci gün	
4.	Pul bazası (dövrün sonuna) haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 25-ci gün	
5.	Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları (dövrün sonuna) haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Kredit təşkilatlarının milli və xarici valyutada, müddətlər üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
6.	Kredit qoyuluşlarının sahələr üzrə strukturu (dövrün sonuna) haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	İqtisadiyyatın sahələri üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
7.	Regionlar üzrə kredit qoyuluşu haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Milli və sərbəst dönərli valyutada, müddətlər üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
8.	Kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlər (dövrün sonuna) haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə səviyyəsində ev təsərrüfatları, maliyyə təşkilatları, qeyri-maliyyə təşkilatlarının kredit təşkilatlarında manatla və xarici valyutada yerləşdirilmiş depozitlər üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
9.	Depozit bazasının valyutalar üzrə strukturu (dövrün sonuna) haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə səviyyəsində, manat və xarici valyuta ilə müddətli və tələb olunanadək depozitlər üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	

1	2	3	4	5	6	7
10.	Regionlar üzrə cəlb olunmuş əmanətlər haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Regionlar üzrə, milli və xarici valyutada, müddətli və tələb olunanadək depozitlər üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
11.	Mərkəzi Bankın məcburi ehtiyat normaları haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
12.	Manatın xarici valyutalara qarşı rəsmi orta məzənnəsi haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
13.	Nağd manat vəsaitləri üzrə kassa dövriyyəsi haqqında məlumatların hazırlanması (pul emissiyası statistikas)	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
14.	Manatın xarici valyutalara nisbətən nominal və real effektiv məzənnəsi haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
<b><u>Xarici sektorun statistikas</u></b>						
1.	Azərbaycan Respublikasının tədiyə balans haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 75-ci gün	
2.	Ölkə iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkələr, neft və qeyri-neft sektorları üzrə	rüblük	hesabat dövründən sonra 75-ci gün	
3.	Xarici ölkələrə birbaşa investisiya qoyuluşları haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkələr üzrə	rüblük	hesabat dövründən sonra 75-ci gün	



1	2	3	4	5	6	7
<b><u>Kredit təşkilatlarına dair statistika</u></b>						
1.	Maliyyə təşkilatları haqqında ümumi məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	
2.	Bank aktivlərinin və passivlərinin strukturu haqqında məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	
3.	Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə ümumi statistik məlumatların hazırlanması	Azərbaycan Kredit Bürosu	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	
4.	Məcmu kapitalın həcminə görə bankların qruplaşdırılması haqqında məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün	
5.	Bank fəaliyyətinin maliyyə nəticələri haqqında məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	
6.	Bankların gəlir və xərclərinin strukturu haqqında məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	
7.	Bank olmayan kredit təşkilatları haqqında məlumatların hazırlanması	Maliyyə Bazarlarına Nəzarət Palatası	Ölkə üzrə kredit ittifaqları, beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilmiş kredit təşkilatları, digər bank olmayan kredit təşkilatları, cəmi bank olmayan kredit təşkilatları üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	

1	2	3	4	5	6	7
---	---	---	---	---	---	---

**Maliyyə bazarlarının  
statistik göstəriciləri**

1.	Mərkəzi Bankın likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmi və faiz dərəcələri haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün
2.	Depozit və kreditlər üzrə orta faiz dərəcələri haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Depozit və əmanətlər, verilmiş kreditlər və banklararası kreditlər üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün
3.	Qısamüddətli dövlət istiqrazları haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün
4.	Mərkəzi Bankın qısamüddətli notları haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün
5.	Dövlət qiymətli kağızlar bazarının əsas göstəricilərinə dair məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün
6.	Nağd xarici valyuta ilə mübadilə əməliyyatları haqqında məlumatların hazırlanması	Mərkəzi Bank	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 30-cu gün

## Əhali statistikas

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

- |    |  |                   |   |       |           |
|----|--|-------------------|---|-------|-----------|
| 1. | Rayonların, şəhər rayonlarının, şəhərlərin, şəhər ərazi dairələrinin, qəsəbələrin, qəsəbə ərazi dairələrinin, kənd yaşayış məntəqələrinin, kənd ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sayına dair məlumatların hazırlanması (İƏD-1 və İƏD-2 cədvəlləri) | Əhali statistikas | Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər, qəsəbələr və bütövlükdə kənd yerləri üzrə | illik | 11 fevral |
|----|--|-------------------|---|-------|-----------|

### Əhalinin təbii hərəkəti statistikas

- |    |   |                   |  |       |         |
|----|---|-------------------|--|-------|---------|
| 1. | Əhalinin təbii hərəkəti haqqında məlumatların hazırlanması:   |                   |  |       |         |
|    | a) 2018-ci ildə doğum, ölüm, nikah və boşanmaların sayı haqqında ilkin məlumatlar (T-1 və T-2 cədvəlləri)                         | Əhali statistikas | Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər və bütövlükdə kənd yerləri üzrə | illik | 7 mart  |
|    | b) 2018-ci ildə doğulanların, önlənlərin, nikahların və boşanmaların sayı haqqında yekun məlumatlar (D, D1, Ö, N və B cədvəlləri) | Əhali statistikas | Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə                          | illik | 18 mart |
|    | c) 2018-ci ildə 0-4 yaşda ölənlər haqqında məlumatlar (Ö cədvəli)   | Əhali statistikas | Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə                          | illik | 18 mart |

1	2	3	4	5	6	7
	ç) 2019-cu il ərzində doğum, ölüm, nikah və boşanmalar haqqında məlumatlar (T-1 və T-2 cədvəlləri)	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	aylıq, rüblük	hesabat dövründən sonra 30-cu gün	hesabat dövründən sonra 45-ci gün
2.	Doğum, ölüm, nikah, boşanmalar və səbəblər üzrə ölənlərin sayı haqqında məlumatların hazırlanması (1 №-li cədvəl)	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	aylıq	hesabat dövründən sonra 27-ci gün	hesabat dövründən sonra 45-ci gün
3.	Doğulanların adlarına görə sayının qruplaşdırılması (1-AD cədvəli)	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər və cinslər üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	hesabat dövründən sonra 45-ci gün
<b>Əhalinin miqrasiyası statistikasına</b>						
1.	Əhalinin miqrasiyası haqqında məlumatların hazırlanması: a) 2018-ci ildə əhalinin miqrasiyasının əsas yekunları haqqında məlumatlar (M-O1- M-O5, M-O7-M-O9, MB-1, MB-2, MA-2, MA-3, MA-3i, MA-4, MC-2, M11-M13 və M21, M2 №-li cədvəllər)	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	25 fevral	
	b) 2019-cu il ərzində əhalinin daxili və xarici miqrasiyası haqqında məlumatlar (M-O1, MA-3, MB-1, M-O8, M-O9, M11-M13, M-21, M-72 №-li cədvəllər)	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	rüblük, yarımillik	hesabat dövründən sonra 30-cu gün	hesabat dövründən sonra 45-ci gün

1	2	3	4	5	6	7
2.	Qaçqınların və məcburi köçkünlərin sayı və tərkibi haqqında məlumatların hazırlanması (1 №-li (qaçqın və məcburi köçkün), 2 №-li (qaçqın və məcburi köçkün) formaları)	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	rüblük	hesabat dövründən sonra 15-ci gün	hesabat dövründən sonra 30-cu gün
3.	Məcburi köçkünlərin dislokasiyası, onların və qaçqınların miqrasiyası haqqında məlumatların hazırlanması (4 №-li forma (qaçqın və məcburi köçkün))	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	rüblük	hesabat dövründən sonra 15-ci gün	hesabat dövründən sonra 30-cu gün
4.	Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların hazırlanması (1 №-li forma (miqrasiya))	Dövlət Miqrasiya Xidməti	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 25-ci gün	hesabat dövründən sonra 45-ci gün
	<b>Əhalinin sayının və tərkibinin cari hesablamaları</b>			illik		15 fevral
1.	2019-cu ilin əvvəlinə əhalinin sayı haqqında ilkin məlumatların hazırlanması	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik		15 fevral
2.	2018-ci ildə əhalinin sayı, təbii və miqrasiya hərəkəti haqqında məlumatların hazırlanması (1-STM №-li cədvəl)	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik		18 mart

1	2	3	4	5	6	7
3.	2019-cu ilin əvvəlinə əhalinin dəqiqləşdirilmiş sayı və 2018-ci il üzrə orta illik sayı haqqında məlumatların hazırlanması	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə  Şəhərin yaşayış məntəqələri və bütövlükdə kənd yerləri üzrə	illik  illik	29 mart  10 aprel	
4.	2019-cu ilin əvvəlinə əmək qabiliyyətli yaşda olan əhalinin sayı haqqında məlumatların hazırlanması	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	25 aprel	
5.	2019-cu ilin əvvəlinə və 2019-cu il iyul ayının 1-i vəziyyətinə əhalinin yaş və cins tərkibi haqqında məlumatların hazırlanması	Əhali statistikasının şöbəsi, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi (ETSİM)	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik yarımillik	25 aprel 23 sentyabr	
6.	2050-ci ilədək əhalinin gözlənilən sayına dair məlumatların hazırlanması	Əhali statistikasının şöbəsi, ETSİM	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə		28 iyun	
7.	2018-ci il üzrə əhalinin gözlənilən və sağlam ömür uzunluğu haqqında məlumatların hazırlanması	Əhali statistikasının şöbəsi, ETSİM	Ölkə, Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri üzrə	illik	25 aprel	
8.	2018-ci il üzrə demografik göstəricilərin hazırlanması	Əhali statistikasının şöbəsi	Ölkə, iqtisadi rayonlar və şəhərlər üzrə (ölkə üzrə nəsilvermə əmsalı)	illik	8 may	
9.	Əhalinin sayına görə inzibati rayonların, şəhər və kənd yaşayış məntəqələrinin qruplaşdırılması	Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri üzrə	illik	8 may	

1	2	3	4	5	6	7
10.	2019-cu il ərzində əhalinin sayı haqqında məlumatların hazırlanması	Əhali statistikasının şöbəsi	Ölkə üzrə  Rayonlar və şəhərlər üzrə	aylıq  rüblük	hesabat dövründən sonra 8-ci gün  hesabat dövründən sonra 10-cu gün	hesabat dövründən sonra 15-ci gün  hesabat dövründən sonra 25-ci gün
11.	2020-ci ilin əvvəlinə əhalinin gözlənilən sayı haqqında məlumatın hazırlanması	Əhali statistikasının şöbəsi	Ölkə, iqtisadi rayonlar və şəhərlər üzrə	illik	28 dekabr	2019-cu il 20 fevral
12.	“Azərbaycanın əhalisi” adlı statistik bülletenin hazırlanması	Əhali statistikasının şöbəsi	Ölkə, iqtisadi rayonlar və şəhərlər üzrə	illik	28 iyun	
13.	Doğum və ölüm hallarının sayına dair məlumatların hazırlanması (2-səhiyyə №-li forma)	Səhiyyə Nazirliyi, Əhali statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər, qəsəbələr və kənd yerləri üzrə	aylıq	hesabat dövründən sonra 21-ci gün	hesabat dövründən sonra 45-ci gün

## Sosial statistika

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

### Ümumi hesabatlar

1. Elektron xidmətlərin göstərilməsi haqqında məlumatların hazırlanması (1-elektron xidmət №-li forma)  
Sosial statistika şöbəsi  
Ölkə, elektron xidmət göstərən dövlət orqanları üzrə  
illik  
18 mart  
22 aprel
2. Vətəndaşlara göstərilən xidmətlər haqqında məlumatların hazırlanması (1-vətəndaşlara xidmət №-li forma)  
Sosial statistika şöbəsi  
Ölkə, vətəndaşlara xidmət göstərən dövlət orqanları üzrə  
rüblük  
hesabat dövründən sonra  
35-ci gün  
hesabat dövründən sonra  
55-ci gün
3. Müəssisənin innovasiya fəaliyyəti (kiçik müəssisələr istisna olmaqla) haqqında məlumatların hazırlanması (2 №-li forma (innovasiya))  
Sosial statistika şöbəsi  
Ölkə, rayonlar, şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə  
illik  
29 aprel  
15 avqust

### Səhiyyə, sosial təminat və idman statistikasi

1. Müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, fəaliyyəti və kadrları haqqında məlumatların hazırlanması (1-səhiyyə №-li forma)  
Səhiyyə Nazirliyi və tabeliyində tibb müəssisəsi olan digər nazirlik və təşkilatlar, Sosial statistika şöbəsi  
Ölkə, Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri, rayonlar və şəhərlər üzrə  
illik  
29 mart  
31 may
- (1, 4-12, 14, 17, 30-32, 41-KE və 47 №-li formalar)  
Səhiyyə Nazirliyi, Sosial statistika şöbəsi  
Ölkə, Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri üzrə  
illik  
10 aprel  
31 may



1	2	3	4	5	6	7
2.	Qeyri-dövlət müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, fəaliyyəti və kadrları haqqında məlumatların hazırlanması (1-səhiyyə (qeyri-dövlət) №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	18 mart	31 may
3.	Yoluxucu və parazitar xəstəliklər haqqında məlumatların hazırlanması (1 №-li forma)	Səhiyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri üzrə	aylıq	hesabat dövründən sonra 35-ci gün	hesabat dövründən sonra 55-ci gün
4.	Kənd təsərrüfatı heyvanlarının xəstəlikləri haqqında məlumatların hazırlanması (2-baytarlıq №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	22 fevral	28 mart
5.	Sanatoriya-kurort və istirahət müəssisələri haqqında məlumatların hazırlanması (1-sanatoriya və istirahət №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	13 mart	31 may
6.	Tibbi-sosial ekspert komissiyasının fəaliyyəti haqqında məlumatların hazırlanması (7-TSEK №-li forma)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik	11 fevral	31 may
7.	Uşaqların tibbi-sosial ekspertizasının vəziyyəti haqqında məlumatların hazırlanması (7U-TSEK №-li forma)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik	11 fevral	31 may

1	2	3	4	5	6	7
8.	Sosial xidmət müəssisələri, internat evləri, ahıllara və əlillərə xidmət göstərən müəssisələr haqqında məlumatların hazırlanması (1-sosial təminat №-li forma)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri üzrə	illik	26 fevral	31 may
9.	Əmək pensiyaları haqqında məlumatların hazırlanması (1-pensiya №-li forma)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	rüblük	hesabat dövründən sonra 38-ci gün	hesabat dövründən sonra 45-ci gün
				illik	11 mart	31 may
10.	Dövlət sosial müavinətləri, kompensasiyaları və təqaüdləri haqqında məlumatların hazırlanması (1-sosial müavinət, kompensasiya və təqaüd №-li forma)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	rüblük	hesabat dövründən sonra 38-ci gün	hesabat dövründən sonra 45-ci gün
				illik	11 mart	31 may
11.	Ünvanlı dövlət sosial yardımını haqqında məlumatların hazırlanması (1-ÜDSY №-li forma)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	rüblük	hesabat dövründən sonra 38-ci gün	hesabat dövründən sonra 45-ci gün
				illik	11 mart	31 may
12.	Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinə dair məlumatların hazırlanması (1-sosial müdafiə №-li forma)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 77-ci gün	hesabat dövründən sonra 90-cı gün
				illik	5 aprel	31 may
13.	Bədən tərbiyəsi və idman haqqında məlumatların hazırlanması (1-idman №-li forma)	Gənclər və İdman Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	18 mart	31 may

1	2	3	4	5	6	7
14.	“Səhiyyə, sosial müdafiə və idmanın əsas statistik göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik		31 may
<b><u>Təhsil, elm və mədəniyyət statistikasi</u></b>						
1.	Məktəbəqədər təhsil müəssisələrinin işi haqqında məlumatların hazırlanması (1-məktəbəqədər təhsil müəssisəsi №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər və mülkiyyət növləri üzrə	illik	28 mart	15 may
2.	Valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar edilməsi və yerləşdirilməsi haqqında məlumatların hazırlanması (1-himayə №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	12 fevral	15 may
3.	Uşaq evinin işi haqqında məlumatların hazırlanması (1-uşaq evi №-li forma)	Rayon (şəhər) icra hakimiyyəti orqanları, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	29 mart	15 may
4.	Əyani ümumi təhsil müəssisələrinin işi haqqında məlumatların hazırlanması (1-ümumi təhsil müəssisəsi (toplu) №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	illik	17 dekabr	15 may
5.	Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri haqqında məlumatların hazırlanması (1-xüsusi məktəb №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	21 yanvar	15 may

1	2	3	4	5	6	7
6.	Ümumi təhsil müəssisələrinin maddi-texniki bazası haqqında məlumatların hazırlanması (1-maddi baza №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	20 dekabr	15 may
7.	Ümumi təhsil müəssisələrində xarici dillərin tədrisi haqqında məlumatların hazırlanması (1-xarici dil №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	26 dekabr	15 may
8.	Ümumi təhsil müəssisələrinin və şagirdlərin tədris və ana dili üzrə bölgüsü haqqında məlumatların hazırlanması (1-tədris dili №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	6 fevral	15 may
9.	Şagirdlərin hərəkəti haqqında məlumatların hazırlanması (1-şagird hərəkəti №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	27 dekabr	15 may
10.	Qiyabi (axşam) ümumi təhsil müəssisələrinin işi haqqında məlumatların hazırlanması (3-ümumi təhsil müəssisəsi (toplu) №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	19 dekabr	15 may
11.	Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibi haqqında məlumatların hazırlanması (1-müəllim №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	19 dekabr	15 may
12.	Uşaqlara əlavə təhsil verən tədris müəssisələri haqqında məlumatların hazırlanması (1-əlavə təhsil №-li forma)	Təhsil Nazirliyi	Ölkə üzrə	illik	29 mart	

1	2	3	4	5	6	7
13.	İlk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) haqqında məlumatların hazırlanması (1-ilk peşə-ixtisas təhsili №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	12 mart	15 may
14.	Orta ixtisas təhsili müəssisələri haqqında məlumatların hazırlanması (1-orta ixtisas təhsili №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	5 dekabr	15 may
15.	Ali təhsil müəssisələrində bakalavriat haqqında məlumatların hazırlanması (1-ali təhsil (bakalavr) №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər və mülkiyyət növləri üzrə	illik	5 dekabr	15 may
16.	Ali təhsil müəssisələrində magistratura haqqında məlumatların hazırlanması (1-ali təhsil (magistratura) №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər və mülkiyyət növləri üzrə	illik	5 dekabr	15 may
17.	Təhsil xidmətləri haqqında məlumatların hazırlanması (1-təhsil xidmətləri №-li forma)	Sosial statistika şöbəsi	Ölkə üzrə	illik	30 aprel	30 avqust
18.	Dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşlarının sayı haqqında məlumatların hazırlanması (1-xarici ali təhsil №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər və nazirliklər üzrə	illik	19 dekabr	30 avqust

1	2	3	4	5	6	7
19.	Maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi haqqında məlumatların hazırlanması (4-təhsil (maliyyə) №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	27 fevral	15 mart
20.	Doktoranturanın işi haqqında məlumatların hazırlanması (1-doktorantura №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər, nazirlik, baş idarələr və elm sahələri üzrə	illik	27 fevral	15 may
21.	“Təhsilin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə üzrə	illik		15 may
22.	“Doktoranturanın işi haqqında” statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər, nazirlik, baş idarələr və elm sahələri üzrə	illik		15 may
23.	Müəssisələrin yerinə yetirdiyi elmi-tədqiqatlar və işləmələr haqqında məlumatların hazırlanması (1-elm №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər, nazirlik və elm sahələri üzrə	illik	7 mart	30 avqust
24.	Heyvanat parkının (heyvanat bağının) işi haqqında məlumatların hazırlanması (1-heyvanat parkı №-li forma)	Mədəniyyət Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik	9 fevral	21 may
25.	Daşınmaz tarixi-mədəniyyət abidələri haqqında məlumatların hazırlanması (1-abidə №-li forma)	Mədəniyyət Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	8 fevral	21 may

1	2	3	4	5	6	7
26.	Sirkin fəaliyyəti haqqında məlumatların hazırlanması (1-sirk №-li forma)	Mədəniyyət Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik	13 fevral	21 may
27.	Uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəbləri haqqında məlumatların hazırlanması (1-MİRM №-li forma)	Mədəniyyət Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	18 fevral	21 may
28.	Muzey və muzey tipli müəssisələrin fəaliyyəti haqqında məlumatların hazırlanması (1-muzey №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	15 fevral	21 may
29.	Konsert təşkilatlarının, müstəqil kollektivlərin fəaliyyəti haqqında məlumatların hazırlanması (1-konsert №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	24 yanvar	21 may
30.	Filmlərin istehsalı haqqında məlumatların hazırlanması (1-film №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	20 fevral	21 may
31.	Teatrların fəaliyyəti haqqında məlumatların hazırlanması (1-teatr №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	18 fevral	21 may
32.	Tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqlarının fəaliyyəti haqqında məlumatların hazırlanması (2-qoruq №-li forma)	Mədəniyyət Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	27 fevral	21 may
33.	Mətbuatın fəaliyyəti haqqında məlumatların hazırlanması (1-mətbuat №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	27 fevral	21 may

1	2	3	4	5	6	7
34.	Kinoteatrların fəaliyyəti haqqında məlumatların hazırlanması (1-kinoteatr №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	7 mart	21 may
35.	Mədəniyyət və istirahət parklarının fəaliyyəti haqqında məlumatların hazırlanması (1-park №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	25 fevral	21 may
36.	Festivallar haqqında məlumatların hazırlanması (1-festival №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	7 mart	21 may
37.	Klub tipli mədəniyyət müəssisələrinin fəaliyyəti haqqında məlumatların hazırlanması (1-klub №-li forma)	Mədəniyyət Nazirliyi, AHİK, digər təşkilatlar, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	4 aprel	21 may
38.	Kütləvi kitabxanaların fəaliyyəti haqqında məlumatların hazırlanması (1-kitabxana №-li forma)	Mədəniyyət Nazirliyi, AHİK, digər təşkilatlar, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	22 aprel	21 may
39.	“Mədəniyyətin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə üzrə	illik		21 may

**Hüquqpozmlar**  
**statistikası**

1.	İnzibati xətlər haqqında məlumatların hazırlanması (1-İX №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik	27 fevral	28 iyun
----	--	--------------------------	---	-------	-----------	---------



1	2	3	4	5	6	7
<b>Daxili İşlər Nazirliyinin hesabatları</b>						
2.	Cinayətkarlığın vəziyyəti və cinayətlər üzrə araşdırmaların nəticələrinə dair məlumatların hazırlanması (1-A №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
3.	Qeydiyyatda alınmış, açılmış və bağlı cinayətlər haqqında məlumatların hazırlanması (1 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
4.	Təhqiqatı və ibtidai istintaqı hesabat ilində tamamlanmış işlər və materiallar üzrə cinayət törətmiş şəxslər haqqında məlumatların hazırlanması (2 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
5.	Axtarışda olan, təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışının vəziyyəti haqqında məlumatların hazırlanması (3 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
6.	Cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyətinin nəticələrinə dair məlumatların hazırlanması (4 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
7.	Dövlət və ya bələdiyyə əmlakının mənimsənilməsi, iqtisadi fəaliyyət sahəsində və korupsiya ilə bağlı cinayətlər haqqında məlumatların hazırlanması (5 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust

1	2	3	4	5	6	7
8.	Hədə-qorxu ilə tələb etmə cinayətlərinə qarşı mübarizənin nəticələrinə dair məlumatların hazırlanması (7 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
9.	Narkotik və güclü təsir-edicici vasitələrin oğurlanması, onların qanunsuz hazırlanması və yayılması ilə mübarizənin nəticələrinə dair məlumatların hazırlanması (8 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
10.	Qeydə alınmış cinayətlər və zərərçəkmiş şəxslər haqqında məlumatların hazırlanması (9 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
11.	Yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntuları və hüquqlarının müdafiəsi ilə bağlı daxili işlər orqanlarının fəaliyyəti haqqında məlumatların hazırlanması (11 №-li forma)	Daxili İşlər Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 yanvar 18 iyul	15 mart 26 avqust
<b>Fövqəladə Hallar Nazirliyinin hesabatı</b>						
12.	Yanğınlar haqqında məlumatların hazırlanması (DYNX №-li forma)	Fövqəladə Hallar Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	29 yanvar 30 iyul	15 mart 26 avqust
<b>Baş Prokurorluğun hesabatları</b>						
13.	İstintaq işi haqqında hesabatın hazırlanması (1-E №-li forma)	Baş Prokurorluq, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	8 fevral 8 avqust	18 mart 5 sentyabr

1	2	3	4	5	6	7
14.	Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların baxılmasına dair hesabatın hazırlanması (2-E №-li forma)	Baş Prokurorluq, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	8 fevral 8 avqust	18 mart 5 sentyabr
15.	Prokurorun işi haqqında hesabatın hazırlanması (P №-li forma)	Baş Prokurorluq, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	8 fevral 8 avqust	18 mart 5 sentyabr
<b>Ədliyyə Nazirliyinin hesabatları</b>						
16.	Birinci instansiya məhkəmələrində baxılmış cinayət işləri haqqında məlumatların hazırlanması (1 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
17.	Apellyasiya instansiyası məhkəmələrində baxılmış cinayət işləri haqqında məlumatların hazırlanması (1-1 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
18.	Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya qaydasında baxılmış cinayət işləri haqqında məlumatların hazırlanması (1-2 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
19.	Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmış cinayət işləri haqqında məlumatların hazırlanması (1-3 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr

1	2	3	4	5	6	7
20.	Məhkəmənin hökm və digər yekun qərarlarının icrası qaydasında icraatı haqqında məlumatların hazırlanması (1-4 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
21.	Birinci instansiya məhkəmələrində baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər haqqında məlumatların hazırlanması (2 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
22.	Apellyasiya instansiyası məhkəmələrində baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər haqqında məlumatların hazırlanması (2-1 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
23.	Apellyasiya məhkəmələrində inzibati mübahisələrə baxılması haqqında məlumatların hazırlanması (2-1a №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
24.	Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya qaydasında baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər haqqında məlumatların hazırlanması (2-2 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr

1	2	3	4	5	6	7
25.	Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya qaydasında inzibati mübahisələrə baxılması haqqında məlumatların hazırlanması (2-2a №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
26.	Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər haqqında məlumatların hazırlanması (2-3 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
27.	Övladlığa götürmə və övladlığa götürmənin ləğvi haqqında məlumatların hazırlanması (2-4 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
28.	İnzibati-iqtisadi məhkəmələrdə inzibati mübahisələrə baxılması haqqında məlumatların hazırlanması (2-5 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
29.	Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətlər haqqında işlər üzrə məlumatların hazırlanması (3 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
30.	Birinci instansiya məhkəmələrində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestlərə baxılmanın nəticəsi barədə məlumatların hazırlanması (3-1 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr

1	2	3	4	5	6	7
31.	Məhkəmənin hökm, qətnamə və ya digər yekun qərarlarının icra vəziyyəti haqqında məlumatların hazırlanması (4 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
32.	Birinci instansiya məhkəmələrində cinayətlərin təsnifatı üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər və cəza tədbirləri haqqında məlumatların hazırlanması (10 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
33.	Cinayətin növləri üzrə məhkumların sayı haqqında məlumatların hazırlanması (10-a №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
34.	Birinci instansiya məhkəmələrinin hökmləri üzrə məhkumlar haqqında məlumatların hazırlanması (11 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
35.	Yetkinlik yaşına çatmamış məhkumlar haqqında məlumatların hazırlanması (12 №-li forma)	Ədliyyə Nazirliyi, Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 17 sentyabr	5 aprel 4 oktyabr
36.	“Azərbaycanda cinayətkarlıq” adlı statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	15 mart 24 avqust	
37.	“Azərbaycanda prokurorluğun fəaliyyəti ilə bağlı statistik məlumatlar” adlı statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	18 mart 5 sentyabr	

1	2	3	4	5	6	7
38.	“Azərbaycanda məhkumətmə və məhkəmələrdə baxılan işlər” adlı statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə üzrə	illik yarımillik	5 aprel 4 oktyabr	
	<b><u>Mənzil şəraiti statistikas</u></b>					
1.	Mənzil fonduna dair məlumatların hazırlanması (1-yaşayış fondu №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, rayonlar, şəhərlər, nazirlik və baş idarələr, mülkiyyət növləri üzrə	illik	17 aprel	28 iyun
2.	Dövlət hesabına yaşayış sahəsi ilə təmin olunan və güzəştə mənzil əldə edən ailələr haqqında məlumatların hazırlanması (4-yaşayış fondu №-li forma)	Sosial statistika şöbəsi	Ölkə, rayonlar və şəhərlər üzrə	illik	18 mart	30 aprel
3.	“Yaşayış fondu” adlı statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə, rayonlar, şəhərlər və mülkiyyət növləri üzrə	illik		28 iyun
4.	“Dövlət hesabına mənzil şəraitinin yaxşılaşdırılması üzrə əsas göstəricilər” adlı statistik bülletenin hazırlanması	Sosial statistika şöbəsi	Ölkə, rayonlar və şəhərlər üzrə	illik		30 aprel

## Həyat keyfiyyətinin statistikas

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7
1.	Ev təsərrüfatlarının tərkibi həyətəyını sahəsi, mənzil şəraitinə dair sorğunun keçirilməsi və məlumatların hazırlanması (1-büdcə №-li forma)	Həyat keyfiyyətinin statistikas şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 40-cı gün	
2.	Ev təsərrüfatlarının gündəlik xərclərinə dair sorğunun keçirilməsi və məlumatların hazırlanması (2-büdcə №-li forma)	Həyat keyfiyyətinin statistikas şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 40-cı gün	
3.	Ev təsərrüfatlarının rüblük gəlir və xərclərinə dair sorğunun keçirilməsi və məlumatların hazırlanması (3-büdcə, 4-büdcə №-li formalar)	Həyat keyfiyyətinin statistikas şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 40-cı gün	
4.	“Ev təsərrüfatları tədqiqatının əsas yekunları” adlı statistik bülletenin hazırlanması	Həyat keyfiyyətinin statistikas şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	rüblük, illik	hesabat dövründən sonra 40-cı gün	
5.	Əhalinin ərzağa əlyetərliyi səviyyəsinin öyrənilməsinə dair sorğunun keçirilməsi və məlumatların hazırlanması (1-ərzağa əlyetərlik №-li forma)	Həyat keyfiyyətinin statistikas şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	illik	hesabat dövründən sonra 40-cı gün	



1	2	3	4	5	6	7
6.	Əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyətərliyi səviyyəsinin öyrənilməsinə dair sorğunun keçirilməsi və məlumatların hazırlanması (2-ərzağa əlyətərlik №-li forma)	Həyat keyfiyyətinin statistikasına şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	illik	hesabat dövründən sonra 40-cı gün	
7.	Ev təsərrüfatlarının bəzi mal və xidmətləri əldə etmə və digər imkanlarına dair sorğunun keçirilməsi və məlumatların hazırlanması (1-sosial imkanlar №-li forma)	Həyat keyfiyyətinin statistikasına şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	illik	hesabat dövründən sonra 40-cı gün	
8.	Ev təsərrüfatlarının gəlirləri və mənzil-kommunal xərclərinə dair sorğunun keçirilməsi və məlumatların hazırlanması (1-həyat şəraiti №-li forma)	Həyat keyfiyyətinin statistikasına şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	illik	hesabat dövründən sonra 40-cı gün	
9.	15 və yuxarı yaşlı şəxslərin məşğulluğunun və maddi təcrid olunmasının müəyyənləşdirilməsinə dair sorğunun keçirilməsi və məlumatların hazırlanması (2-həyat şəraiti №-li forma)	Həyat keyfiyyətinin statistikasına şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	illik	hesabat dövründən sonra 40-cı gün	

## Əmək statistikas

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7
1.	2018-ci il üzrə “Əmək üzrə göstəricilər” 1-əmək №-li hesabat əsasında məlumatların hazırlanması: - işçilərin sayı, - işçilərin əməkhaqqı; - işçilərin sayının əməkhaqqının ölçülərinə görə bölüşdürülməsi; - işçi qüvvəsinin saxlanılmasına çəkilən xərclər; - siyahı tərkibində olan işçilərin təhsil səviyyəsi, yaş qrupları və cins üzrə bölgüsü; - müəssisənin (idarə və təşkilatların) işçilərinin peşə təhsili və ixtisaslarının artırılması; - istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirənlərin, həlak olanların sayı və əməyin mühafizəsi üzrə tədbirlərə çəkilən xərclər haqqında yekun göstəricilər	Əmək statistikas şöbəsi aidiyyəti şöbələrlə birlikdə	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	illik	7 iyun	7 avqust
2.	Əmək şəraiti haqqında məlumatların hazırlanması (2-əmək №-li forma)	Əmək statistikas şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	illik	18 aprel	8 may

1	2	3	4	5	6	7
3.	İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında məlumatların hazırlanması (4-əmək №-li forma)	Əmək statistikasının şöbəsi aidiyyəti şöbələrə birlikdə	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	aylıq	hesabat dövründən sonra 35-ci gün	
4.	İşçilərin peşə və vəzifələr üzrə orta aylıq əmək haqqına dair məlumatların hazırlanması (4-əmək №-li formaya əlavə 1)	Əmək statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	aylıq	hesabat dövründən sonra 40-cı gün	
5.	Dövlət qulluqçularının sayı və tərkibi haqqında məlumatların hazırlanması (3 №-li forma (əmək))	Əmək statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər və iqtisadi rayonlar üzrə	illik	17 may	14 iyun
6.	Əmək ehtiyatlarının hesablanması: a) Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhəlinin sayının hesablanması	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Əmək, Sosial və Əhəli statistikasının şöbələri	Ölkə, rayonlar və şəhərlər üzrə	illik	3 aprel	
	b) iqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslərin sayı	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Sosial və Əmək statistikasının şöbələri	Ölkə, rayonlar və şəhərlər üzrə	illik	3 aprel	
7.	İşçi qüvvəsinə dair müayinənin keçirilməsi üçün ev təsərrüfatlarında seçmənin aparılması	ETSİM	Ölkə, rayonlar və şəhərlər üzrə	rüblük	hər rübün sonuncu ayının 10-cu günü	

1	2	3	4	5	6	7
8.	İşçi qüvvəsinə dair müayinənin keçirilməsi və nəticələrin baş məcmuya şamil edilməsi, rüblər üzrə yekun cədvəllərin alınması	Əmək statistikasının şöbəsi, ETSİM	Ölkə, rayonlar, şəhərlər və iqtisadi rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 55-ci gün	hesabat dövründən sonra 70-ci gün
9.	Əhalinin qeyri-fermal məşğulluq səviyyəsinin qiymətləndirilməsinə dair sənədi statistik nəzəriyyənin keçirilməsi və cədvəllərin alınması	Əmək statistikasının şöbəsi, ETSİM	Ölkə, rayonlar, şəhərlər və iqtisadi rayonlar üzrə	illik	20 dekabr	
10.	İş axtaran və işsiz vətəndaşların işlə təmin olunması haqqında məlumatların hazırlanması (1 №-li forma (məşğulluq))	Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər və iqtisadi rayonlar üzrə	aylıq	hesabat dövründən sonra 12-ci gün	
		Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər və iqtisadi rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 35-ci gün	
		Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər və iqtisadi rayonlar üzrə	illik	hesabat dövründən sonra 35-ci gün	
11.	Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların hazırlanması (1 №-li forma (miqrasiya))	Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin statistikasının şöbələri	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	
				illik	20 fevral	

1	2	3	4	5	6	7
12.	Yeni açılmış iş yerlərinin sayına dair məlumatların hazırlanması (1 №-li forma (yeni iş yeri))	Əmək statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	rüblük, illik	hesabat dövründən sonra 40-cı gün	
13.	“Muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı” adlı statistik bülletenin hazırlanması	Əmək statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	

## Xidmət statistikas

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlumatların qruplaşdırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

### Ümumi hesabatlar

- |    |   |                    |               |   |  |   |                                   |
|----|---|--------------------|---------------|---|--|---|-----------------------------------|
| 1. | Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi (1-xidmət №-li forma)                                      | Xidmət statistikas | şöbəsi        | Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, rayonlar, şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə | aylıq:<br>iri və orta sahibkarlıq subyektləri üzrə | hesabat dövründən sonrakı ayın 12-si        |                                   |
|    |   |                    |               | Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, rayonlar, şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə | rüblük:<br>kiçik sahibkarlıq subyektləri üzrə      | hesabat dövründən sonra 50-ci gün           |                                   |
| 2. | Fərdi sahibkarların-fiziki şəxslərin fəaliyyəti haqqında məlumatların hazırlanması (1-fərdi sahibkarlıq (xidmət №-li forma) (seçmə qaydada) | Xidmət statistikas | şöbəsi, ETSİM | Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, rayonlar, şəhərlər və iqtisadi fəaliyyət növləri üzrə            | rüblük   | yanvar, aprel, iyul, oktyabr aylarının 30-u | hesabat dövründən sonra 45-ci gün |
| 3. | Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə haqqında məlumatların hazırlanması (1 №-li forma (İKT)        | Xidmət statistikas | şöbəsi        | Ölkə, iqtisadi rayonlar, rayonlar, şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə                               | illik  | 29 mart                                     |                                   |

1	2	3	4	5	6	7
<b><u>Nəqliyyat statistikas</u></b>						
1.	Dəmir yolu nəqliyyatının işinin əsas göstəricilərinə dair məlumatların hazırlanması (1 №-li forma (dəmir yolu))	“Azərbaycan Dəmir Yolları” QSC  Xidmət statistikas	Ölkə və istiqamətlər üzrə  “ ”	aylıq  “ ”	hesabat dövründən sonra 10-cu iş günü  “ ”	
2.	Magistral neft kəmərlərinin işi haqqında məlumatların hazırlanması (2 №-li forma (neft kəməri))	Xidmət statistikas	Ölkə və istiqamətlər üzrə	aylıq	hesabat dövründən sonra 10-cu iş günü	
3.	Dəniz nəqliyyatının işinin əsas göstəricilərinə dair məlumatların hazırlanması (5 №-li forma (dəniz))	“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  Xidmət statistikas	Ölkə üzrə  “ ”	aylıq  “ ”	hesabat dövründən sonra 10-cu iş günü  “ ”	
4.	Aviasiya nəqliyyatının işinin əsas göstəricilərinə dair məlumatların hazırlanması (5 №-li forma (aviasiya))	Xidmət statistikas	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 10-cu iş günü	
5.	Magistral qaz kəmərlərində qazın nəqli haqqında məlumatların hazırlanması (6 №-li forma (qaz kəməri))	Dövlət Neft Şirkəti  Xidmət statistikas	Ölkə üzrə  “ ”	aylıq  “ ”	hesabat dövründən sonra 10-cu iş günü  “ ”	
6.	Yol-nəqliyyat hadisələri haqqında məlumatların hazırlanması (1 №-li forma (YNH))	Baş Dövlət Yol Polisi İdarəsi  Xidmət statistikas	Ölkə üzrə  “ ”	rüblük  “ ”	hesabat dövründən sonra 25-ci gün  “ ”	

1	2	3	4	5	6	7
7.	Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında məlumatların hazırlanması (9 №-li forma (liman))	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 10-cu iş günü	
8.	Metro nəqliyyatının əsas göstəricilərinə dair məlumatların hazırlanması (30 №-li forma (metro))	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 10-cu iş günü	
9.	Hava gəmilərinin parkı və onlardan istifadənin təqvim vaxtına dair məlumatların hazırlanması (34 №-li forma (aviasiya))	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	illik	30 yanvar	
10.	Dəmir yolunun hərəkət heyətinin, vaqonların və konteynerlərin mövcudluğu, qurulma illərinə görə inventar parkı və əsas istismar göstəricilərinə dair məlumatların hazırlanması (10 №-li forma (dəmir yolu))	“Azərbaycan Dəmir Yolları” QSC  Xidmət statistikasının şöbəsi	Ölkə üzrə  “ _ ”	illik  “ _ ”	27 fevral  “ _ ”	
11.	Gəmilərin sayı, onların xarakteristikası və gəmilərdə baş vermiş qəzalar haqqında məlumatların hazırlanması (1 №-li forma (dəmir))	“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  Xidmət statistikasının şöbəsi	Ölkə üzrə  “ _ ”	illik  “ _ ”	26 fevral  “ _ ”	



1	2	3	4	5	6	7
12.	Nəqliyyat növlərinin işi haqqında məlumatların hazırlanması (65 №-li forma (neft kəməri), 65 №-li forma (aviasiya), 65 №-li forma (dəmir yolu), 65 №-li forma (dəniz), 65 №-li forma (qaz kəməri))	Xidmət statistikasına şöbəsi	Ölkə, nəqliyyat növləri üzrə	illik rüblük	18 aprel hesabat dövründən sonra 55-ci gün	
13.	Qeyri-nəqliyyat müəssisələrinə məxsus dəmir yolu nəqliyyatının işi və hərəkət heyəti haqqında məlumatların hazırlanması (1 №-li forma (dəmir yolu))	Xidmət statistikasına şöbəsi	Ölkə, nazirlik və baş idarələr üzrə	illik	20 fevral	
14.	Sərnişin daşınması ilə məşğul olan fərdi sahibkarın işi haqqında məlumatların hazırlanması (1 №-li forma (fərdi sahibkarlıq (sərnişin) (seçmə qaydada))	Xidmət statistikasına şöbəsi, ETSİM	Ölkə və regionlar üzrə	illik	30 mart	
15.	Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında məlumatların hazırlanması (41 №-li forma (yol))	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Naxavtoyol" Dövlət Şirkəti	Ölkə və Naxçıvan Muxtar Respublikası üzrə	illik	28 fevral	
		Xidmət statistikasına şöbəsi	" "	" "	" "	
16.	Avtomobil, motosiklet və qoşquların markalarına, tiplərinə görə sayı və texniki vəziyyəti haqqında məlumatların hazırlanması (3 №-li forma (DYP))	Xidmət statistikasına şöbəsi	Ölkə və regionlar üzrə	illik	30 yanvar	12 fevral

1	2	3	4	5	6	7
17.	Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti haqqında məlumatların hazırlanması (1 №-li forma ND (nəqliyyat dəhlizi))	Xidmət statistikasının şöbəsi	Ölkə və nəqliyyat növləri üzrə	aylıq dəmir yolu, avtomobil və dəniz nəqliyyatı üzrə	hesabat dövründən sonra 35-ci gün	hesabat dövründən sonra 40-cı gün
18.	Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında məlumatların hazırlanması (2 №-li forma (DYP))	Baş Dövlət Yol Polisi İdarəsi Xidmət statistikasının şöbəsi	Ölkə üzrə “ _ ”	rüblük “ _ ”	hesabat dövründən sonra 25-ci gün	“ _ ”
19.	Nəqliyyat xidmətlərinin həcmi (cari qiymətlərlə) haqqında məlumatların hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, yük və sərnişindəşımaya xidmətləri ayrılmaqla, xalis rüblər üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
20.	Nəqliyyat xidmətlərinin artım sürətləri (faizlə) haqqında məlumatların hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, yük və sərnişindəşımaya xidmətləri ayrılmaqla, xalis rüblər üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
21.	“Avtomobil nəqliyyatı ilə yükdaşımalarına dair” seçmə statistik müayinənin keçirilməsi və məlumatların hazırlanması (1-nəqliyyat (yük) №-li müşahidə forması)	Xidmət statistikasının şöbəsi, ETSIM	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar və rayonlar (şəhərlər) üzrə	birdəfəlik	20 dekabr	

**İnformasiya və rabitə statistikasını**

1.	Poçt rabitəsinin fəaliyyəti haqqında məlumatların hazırlanması (21 №-li forma (poçt))	Xidmət statistikasının şöbəsi	Ölkə və regionlar üzrə	illik rüblük	18 aprel hesabat dövründən sonra 45-ci gün	
----	---	-------------------------------	------------------------	-----------------	---	--

1	2	3	4	5	6	7
2.	Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri haqqında məlumatların hazırlanması (41 №-li forma (rabitə))	Xidmət statistikasının şöbəsi	Ölkə və regionlar üzrə	illik	17 aprel	
3.	Telefon rabitəsinin texniki vasitələri haqqında məlumatların hazırlanması (1- rabitə №-li forma)	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	illik	17 aprel	
4.	Teleradio və peyk rabitəsinin texniki vasitələri və yayımı haqqında məlumatların hazırlanması (51 №-li forma (rabitə))	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	illik	17 aprel	
5.	Rabitə xidmətləri haqqında məlumatların hazırlanması (65 №-li forma (rabitə))	Xidmət statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, şəhərlər və rayonlar üzrə	rüblük illik	hesabat dövründən sonra 45-ci gün 22 aprel	
6.	“Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər” adlı statistik bülletenin hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 60-cı gün	
7.	İnformasiya və rabitə xidmətlərinin həcmi haqqında məlumatların hazırlanması (cari qiymətlərlə)	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
8.	İnformasiya və rabitə xidmətlərinin artım sürətləri (faizlə) haqqında məlumatların hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	

1	2	3	4	5	6	7
9.	“Ev təsərrüfatlarında informasiya və kommunikasiya texnologiyalarından istifadəyə dair” seçmə statistik müayinənin keçirilməsi və məlumatların hazırlanması (1-İKT (ev təsərrüfatı) №-li statistik müayinə forması)	Xidmət statistikasının şöbəsi, ETSİM	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar və rayonlar (şəhərlər) üzrə	ildə bir dəfə		iyul
<b><u>Turizm və iaşə statistikasını</u></b>						
1.	Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifariş etmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında məlumatların hazırlanması (1-turizm №-li forma)	Xidmət statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, (şəhərlər) və mülkiyyət növləri üzrə	illik	27 fevral	7 mart
2.	Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında məlumatların hazırlanması (12-mehmanxana №-li forma)	Xidmət statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, (şəhərlər) və mülkiyyət növləri üzrə	aylıq	hesabat dövründən sonrakı ayın 25-i	
3.	Ölkəyə gələn və gedən şəxslərin sayına dair məlumatların hazırlanması (1-sərhəd №-li forma)	Dövlət Sərhəd Xidməti	Ölkə üzrə	illik yarımillik	15 fevral 15 avqust	
4.	Reklam xidmətləri haqqında məlumatların hazırlanması (1-reklam №-li forma)	Xidmət statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	illik	25 aprel	

1	2	3	4	5	6	7
5.	“Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti” adlı statistik bülletenin hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə, rayonlar, şəhərlər və mülkyyət növləri üzrə	illik yarımillik	27 mart 6 avqust	
6.	İctimai işə dövrüyyəsi (cari qiymətlərlə) haqqında məlumatların hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar və rayonlar (şəhərlər) üzrə	rüblük	hesabat dövründən sonra 40-cı gün	
7.	İctimai işə dövrüyyəsinin artım sürətləri (faizlə) haqqında məlumatların hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
8.	Əhaliyə göstərilən ödənişli xidmətlərə dair məlumatların hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar və rayonlar (şəhərlər) üzrə	rüblük	hesabat dövründən sonra 40-cı gün	
9.	Daxili turizmə dair statistik müayinənin keçirilməsi və yekun məlumatların hazırlanması (4-daxili turizm №-li statistik müayinə forması)	Xidmət statistikasının şöbəsi, ETSİM	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar və rayonlar (şəhərlər) üzrə	rüblük	25 fevral 24 may 26 avqust 25 noyabr	
10.	Daxili turizmə dair statistik bülletenin hazırlanması	Xidmət statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar və rayonlar (şəhərlər) üzrə	illik yarımillik	28 fevral 30 avqust	
11.	Getmə turizmə dair statistik müayinənin keçirilməsi və yekun məlumatların hazırlanması (12-xarici (getmə) turizm №-li statistik müayinə forması)	Xidmət statistikasının şöbəsi	Əsas ölkələr üzrə	rüblük	25 yanvar 25 aprel 25 iyul 25 oktyabr	

1	2	3	4	5	6	7
12.	Gəlmə turizmə dair statistik müayinənin keçirilməsi və yekun məlumatların hazırlanması (12-gəlmə turizmi №-li statistik müayinə forması)	Xidmət statistikasının şöbəsi	Əsas ölkələr üzrə	rüblük		25 yanvar 25 aprel 25 iyul 25 oktyabr
13.	Getmə, gəlmə turizmə dair statistik bülletenin hazırlanması	Xidmət statistikasının şöbəsi	Əsas ölkələr üzrə	illik yarımillik		15 fevral 20 avqust

## Sənaye və tikinti statistikasını

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlumatların qruplaşdırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

### Sənaye statistikasını

- Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsinə dair məlumatların hazırlanması (1-istehsal (sənaye) №-li forma (fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)

Sənaye və tikinti statistikasını şöbəsi

Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, rayonlar, şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma

Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, rayonlar, şəhərlər iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma

aylıq: iri və orta sahibkarlıq subyektini olan hüquqi şəxslər

rüblük: kiçik sahibkarlıq subyektini olan hüquqi şəxslər üzrə

hesabat dövründən sonrakı ayın 12-si

hesabat dövründən sonrakı ayın 12-si
- Natura ifadəsində mühüm növ sənaye məhsullarının istehsalı haqqında məlumatların hazırlanması (1-istehsal (sənaye) №-li forma (fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)

Sənaye və tikinti statistikasını şöbəsi

Ayrı-ayrı məhsul növləri üzrə və SMST əsasında

Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, şəhərlər, rayonlar və məhsul növləri üzrə

aylıq: iri və orta sahibkarlıq subyektini olan hüquqi şəxslər

rüblük: kiçik sahibkarlıq subyektini olan hüquqi şəxslər üzrə

hesabat dövründən sonrakı ayın 12-si

hesabat dövründən sonrakı ayın 12-si

1	2	3	4	5	6	7
3.	“Sənayenin əsas göstəriciləri (kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” adlı statistik bülletenin hazırlanması (1-istehsal (sənaye) №-li forma)	Sənaye və tikinti statistikası şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, rayonlar, şəhərlər və iqtisadi fəaliyyət növləri üzrə	aylıq: kiçik sahibkarlıq subyektləri istisna olmaqla		hər ayın 26-sı
4.	“Sənayenin əsas göstəriciləri (bütün müəssisələr üzrə)” adlı statistik bülletenin hazırlanması	Sənaye və tikinti statistikası şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, rayonlar, şəhərlər və iqtisadi fəaliyyət növləri üzrə	rüblük: bütün müəssisələr üzrə		hesabat dövründən sonra 40-cı gün
5.	“Sənayenin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Sənaye və tikinti statistikası şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, iqtisadi rayonlar, rayonlar, şəhərlər, iqtisadi fəaliyyət növləri və təkrar bütün müəssisələr üzrə	illik		10 iyul
6.	Dəyər ifadəsində məhsulun (işlərin, xidmətlərin) istehsalı haqqında məlumatların hazırlanması (1-istehsal (sənaye), 1-fərdi sahibkarlıq (sənaye) №-li formalar (fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)	Sənaye və tikinti statistikası şöbəsi	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	illik	15 may	30 avqust



1	2	3	4	5	6	7
7.	Sənaye məhsullarının natura ifadəsində istehsalı (işlərin, xidmətlərin istehsalı) haqqında məlumatların hazırlanması (1-istehsal (sənaye), 1-fərdi sahibkarlıq (sənaye) №-li formalar (fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə, SMST əsasında	illik	15 may	30 avqust
8.	Sənaye fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin işi haqqında məlumatların hazırlanması (1-fərdi sahibkarlıq (sənaye) №-li forma (seçmə qaydada)	Sənaye və tikinti statistikasının şöbəsi, ETSİM	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər və İFNT üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
9.	Neft və qaz sənayesi müəssisələrinin işinin texniki-iqtisadi göstəricilərinə dair məlumatların hazırlanması (1-TİG (neft), 1-TİG (qaz) №-li formalar)	Sənaye və tikinti statistikasının şöbəsi	Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə	illik	30 aprel	30 avqust
10.	Sənaye istehsalının həcmi (cari qiymətlərlə) haqqında məlumatların hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı və İFNT-nin sektiyaları səviyyəsində, xalis rüblər üzrə	rüblük illik	hesabat dövründən sonra 50-ci gün 16 iyul	
11.	Sənaye istehsalının fiziki həcm indeksləri (faizlə) haqqında məlumatların hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi	İFNT-nin sektiyaları səviyyəsində, xalis rüblər üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
12.	Su elektrik stansiyalarının işi haqqında məlumatların hazırlanması (6-TG (hidro) №-li forma)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə və regionlar üzrə	illik	30 avqust	

1	2	3	4	5	6	7	
<b><u>Tikinti statistikas</u></b>							
1.	Malların istehsalı və təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında məlumatların hazırlanması (1-istehsal (tikinti) №-li forma)	Sənaye və tikinti statistikas	Ölkə, rayonlar, şəhərlər, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	aylıq: kiçik sahibkarlıq subyekti olmayan tikinti müəssisələri  rüblük: kiçik sahibkarlıq subyekti olan tikinti müəssisələri üzrə		hesabat dövründən sonrakı ayın 12-si	
2.	Malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında məlumatların hazırlanması (1-istehsal (tikinti) №-li forma)	Sənaye və tikinti statistikas	Ölkə, rayonlar, şəhərlər, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	illik	17 aprel	25 iyun	
3.	Tikinti məşinlərinin mövcudluğu haqqında məlumatların hazırlanması (12-tikinti №-li forma)	Sənaye və tikinti statistikas	Ölkə, rayonlar, şəhərlər və mülkiyyət növləri üzrə	illik	18 mart	25 iyun	
4.	Fərdi sahibkarların fəaliyyəti haqqında məlumatların hazırlanması (1-fərdi sahibkarlıq (tikinti) №-li forma (seçmə qaydada))	Sənaye və tikinti statistikas	Ölkə, rayonlar və şəhərlər üzrə	rüblük		hesabat dövründən sonra 50-ci gün	
5.	“Tikinti müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Sənaye və tikinti statistikas	Ölkə, rayonlar, şəhərlər və mülkiyyət növləri üzrə	aylıq		hesabat dövründən sonrakı ayın 21-i	

1	2	3	4	5	6	7
6.	“Tikinti müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Sənaye və tikinti statistikası şöbəsi	Ölkə, rayonlar, şəhərlər və mülkiyyət növləri üzrə	illik		25 iyun
7.	Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalara dair məlumatların hazırlanması (2-investisiya №-li forma)	Sənaye və tikinti statistikası şöbəsi	Ölkə, rayonlar, şəhərlər, nazirlik, komitə və baş idarələr, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	aylıq: kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər (kiçik sahibkarlıq sektoruna mənsubluğundan asılı olmayaraq, xarici investisiyalı və birgə müəssisələr)		hesabat dövründən sonrakı ayın 12-si
				rüblük: kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər və bələdiyyələr üzrə		hesabat dövründən sonra 50-ci gün
8.	Obyektlərin, əsas fondların istifadəyə verilməsi, əsas kapitala yönəldilmiş investisiyalar haqqında məlumatların hazırlanması (2-investisiya №-li forma)	Sənaye və tikinti statistikası şöbəsi	Ölkə, nazirlik, komitə və baş idarələr, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	illik	17 aprel	30 may

1	2	3	4	5	6	7
9.	İstifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və əsas kapitala yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü haqqında məlumatların hazırlanması (2-investisiya №-li aylıq və illik formalara əlavə)	Sənaye və tikinti statistikasının şöbəsi	İnvestisiyadan mərkəzləşdirilmiş qaydada istifadə etmiş nazirlik, komitə və digər təşkilatlar üzrə	illik rüblük	12 aprel hesabat dövründən sonra 40-cı gün	30 iyul
10.	Tikili və obyektlərin tikintisi haqqında məlumatların hazırlanması (2-əsaslı tikinti №-li forma)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, nazirlik, komitə və baş idarələr üzrə	aylıq (bütün müəssisələr üzrə) hesabat  illik (dəqiqləşdirilmiş məlumatlar)	hesabat dövründən sonrakı ayın 12-si  27 fevral	30 may
11.	Əhalinin vəsaiti hesabına tikilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istismara verilməsi haqqında məlumatların hazırlanması (1-YET (əhali) №-li forma)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	rüblük	hər ayın 12-si	
12.	“Regionlar üzrə tikintinin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar və şəhərlər üzrə	rüblük	hesabat dövründən sonra 40-cı gün	
13.	“Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş vəsaitlərdən istifadə edilməsi (istehsal gücləri daxil olmaqla)” adlı statistik bülletenin hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, nazirlik, komitə və baş idarələr, mülkiyyət növləri, maliyyə mənbələri üzrə	aylıq	hesabat dövründən sonra 21-ci gün	

1	2	3	4	5	6	7
14.	“Tikintinin əsas göstəriciləri (istehsal gücləri daxil olmaqla)” adlı statistik bülletenin hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, nazirlik, komitə və baş idarələr, mülkiyyət növləri və maliyyə mənbələri üzrə	illik	30 may	
15.	Su kəmərlərinin və kanalizasiyaların işinə dair məlumatların hazırlanması (1-su kəməri və kanalizasiya №-li forma)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, nazirlik və baş idarələr, şəhər, rayon və kənd yerləri üzrə	illik	29 mart	6 may
16.	Şəbəkə (maye) qazından istifadə haqqında məlumatların hazırlanması (1-qaz №-li forma)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə və regionlar üzrə	illik	8 aprel	6 may
17.	İstilik enerjisi ilə təchiz olunma haqqında məlumatların hazırlanması (1-istilik №-li forma)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, nazirlik, komitə və baş idarələr, şəhər və sahələr üzrə	illik	15 mart	6 may
18.	“Su, qaz və istilik təsərrüfatı müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, rayonlar və şəhərlər üzrə	illik	6 may	
19.	Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcminə dair məlumatların hazırlanması (cari qiymətlərlə)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə, rayonlar və şəhərlər, xalis rüblər üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	

## Energetika və ətraf mühit statistikas

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

### Energetika statistikas

- |    |   |  |  |        |                                   |
|----|---|--|--|--------|-----------------------------------|
| 1. | Qiymətli metalların çıxarılması və affinajı haqqında məlumatların hazırlanması (1-qiymətli metallar №-li forma)   | Maliyyə Nazirliyi                            | Ölkə üzrə  | illik  | 18 iyul                           |
| 2. | Qiymətli metalların və daşların istehsalı və qalığı haqqında məlumatların hazırlanması (2-qiymətli metallar №-li forma)   | Maliyyə Nazirliyi                            | Ölkə üzrə  | illik  | 18 iyul                           |
| 3. | Cihaz, avadanlıq və sair məmulatların tərkibində, habelə qırıntı və tullantı halında olan qiymətli metalların qalığı, daxil olması və işlənməsi haqqında məlumatların hazırlanması (3-qiymətli metallar №-li forma) | Maliyyə Nazirliyi                            | Ölkə üzrə  | illik  | 22 iyul                           |
| 4. | Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə haqqında məlumatların hazırlanması (1-alternativ enerji №-li forma)  | Energetika və ətraf mühit statistikas şöbəsi | Ölkə, iqtisadi fəaliyyət növləri və regionlar üzrə | illik  | 5 aprel                           |
| 5. | Təbii qazın qəbulu və regionlar üzrə paylanması haqqında məlumatların hazırlanması (2-qaz №-li forma)   | Energetika və ətraf mühit statistikas şöbəsi | Ölkə, rayonlar və şəhərlər üzrə                    | rüblük | hesabat dövründən sonra 40-cı gün |

1	2	3	4	5	6	7
6.	Energetika haqqında məlumatların hazırlanması (24-energetika №-li forma)	Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik	5 aprel	
7.	Neft (qaz) emalı müəssisələrinin energetikası haqqında məlumatların hazırlanması (5-energetika №-li forma)	Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə üzrə	illik	2 aprel	
8.	Qaz təchizatı müəssisələrinin energetikası haqqında məlumatların hazırlanması (4-energetika №-li forma)	Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	illik	2 aprel	
9.	Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətləri haqqında məlumatların hazırlanması (5-istehlak №-li forma)	Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə, nazirlik, baş idarələr və iqtisadi rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 39-cu gün	
10.	Neftin balansına dair məlumatın hazırlanması (1-balans (neft) №-li forma)	Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 27-ci gün	
11.	Elektrik və istilik enerjisinin ehtiyatları və istifadəsi haqqında məlumatların hazırlanması (9-energetika №-li forma)	Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə, baş idarə və müəssisələr üzrə	yarımillik	hesabat dövründən sonra 40-cı gün	

1	2	3	4	5	6	7
12.	Neft emalı məhsullarının istehlakçılara göndərilməsi haqqında məlumatların hazırlanması (1-neft məhsulları №-li forma)	Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 10-cu gün	
13.	Enerji məhsullarının qalıqı, daxil olması və məsrəfi haqqında məlumatların hazırlanması (4-yanacaq №-li forma (seçmə qaydada))	Energetika və ətraf mühit statistikasının şöbəsi, ETSİM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, iqtisadi rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 18-ci gün	
14.	Enerji məhsullarının hərəkəti haqqında məlumatların hazırlanması (4-enerji №-li forma)	Energetika və ətraf mühit statistikasının şöbəsi, ETSİM	Ölkə, iqtisadi rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	illik	19 mart	
15.	“Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik enerjisi, təbii qaz, su və rabitə xidmətləri” adlı statistik bülletenin hazırlanması	Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə və regionlar üzrə	rüblük	hesabat dövründən sonra 42-ci gün	
<b><u>Ətraf mühit statistikasını</u></b>						
1.	Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatların səmərəli istifadəsinə dövlət nəzarəti haqqında məlumatların hazırlanması (1-təbiəti mühafizə №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi	Ölkə üzrə	illik yarımillik	11 yanvar 11 iyul	
2.	Milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlar haqqında məlumatların hazırlanması (1-qoruq №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika və ətraf mühit statistikasının şöbəsi	Ölkə, qoruqlar və milli parklar üzrə	illik	18 fevral	



1	2	3	4	5	6	7
3.	Avtomobil nəqliyyatından atmosfer havasına zərərli maddələrin atılması haqqında məlumatların hazırlanması (2-TG (hava-nəqliyyat) №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi	Ölkə, rayonlar və şəhərlər üzrə	illik	27 fevral	
4.	Neft və qaz quyularının tikintisi haqqında məlumatların hazırlanması (1-TİG (qazma) №-li forma)	Dövlət Neft Şirkəti	Ölkə üzrə	illik	8 fevral	
5.	Tibbi tullantıların əmələ gəlməsi və hərəkəti haqqında məlumatların hazırlanması (1-tibbi tullantılar №-li forma)	Səhiyyə Nazirliyi	Ölkə üzrə	illik	7 mart	
6.	Geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsi haqqında məlumatların hazırlanması (1-geoloji kəşfiyyat №-li forma)	Energetika və ətraf mühit statistikasına şöbəsi	Ölkə, nazirlik və baş idarələr üzrə	illik	27 fevral	
7.	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti haqqında məlumatların hazırlanması (2-TG (tullantılar) №-li forma)	Energetika və ətraf mühit statistikasına şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi fəaliyyət və tullantıların növləri, təhlükəlilik dərəcəsi üzrə	illik	7 mart	
8.	Sudan istifadə haqqında məlumatların hazırlanması (2-TG (su təsərrüfatı) №-li forma)	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər və iqtisadi fəaliyyət növləri üzrə	illik	15 may	

1	2	3	4	5	6	7
9.	Hidrometeoroloji stansiyaların müşahidələri haqqında məlumatların hazırlanması (1-meteorologiya №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti	Hidrometeoroloji stansiyalar üzrə	illik	27 fevral	
10.	Ətraf mühitin mühafizəsinə çəkilən xərclər və ödənişlər haqqında məlumatların hazırlanması (4-ətraf mühit №-li forma)	Energetika və ətraf mühit statistikasısı şöbəsi	Ölkə və iqtisadi fəaliyyət növləri üzrə	illik	4 aprel	
11.	Atmosfer havasının mühafizəsi haqqında məlumatların hazırlanması (2-TG (hava) №-li forma)	Energetika və ətraf mühit statistikasısı şöbəsi	Ölkə, Naxçıvan Muxtar Respublikası, rayonlar, şəhərlər, iqtisadi rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	illik	16 mart	
12.	Təkrar xammalın (tullantıların) yaranması və istifadəsi haqqında məlumatların hazırlanması (14-təkrar xammal (tullantı) №-li forma)	Energetika və ətraf mühit statistikasısı şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	illik	7 mart	
13.	“Azərbaycan Respublikasında yaranan təhlükəli tullantılar” adlı statistik bülletenin hazırlanması	Energetika və ətraf mühit statistikasısı şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	illik	30 aprel	
14.	“Təbii ehtiyatların mühafizəsi və istifadəsinə dair əsas göstəricilər” adlı statistik bülletenin hazırlanması	Energetika və ətraf mühit statistikasısı şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	illik	31 may	
15.	“Azərbaycan Respublikasının istehsalat və bərk məişət tullantıları” adlı statistik bülletenin hazırlanması	Energetika və ətraf mühit statistikasısı şöbəsi	Ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	illik	30 aprel	

1	2	3	4	5	6	7
16.	Məişət (təsərrüfat) - içməli suyun sanitariya-epidemioloji monitorinqinin nəticələri haqqında məlumatların hazırlanması (18 №-li forma)	Səhiyyə Nazirliyi	Ölkə, rayonlar və şəhərlər üzrə	illik		29 mart
17.	Artezian və subartezian quyularının sayına dair məlumatların hazırlanması	Yerli icra hakimiyyəti orqanları	Ölkə, rayonlar və şəhərlər üzrə	illik		1 mart

## Kənd təsərrüfatı, meşə və ovçuluq (balıqçılıq) statistikasını

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlumatların qruplaşdırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

### Kənd təsərrüfatı statistikasını

- |    |  |  |                       |                 |         |  |
|----|--|--|-----------------------|-----------------|---------|--|
| 1. | Kənd inzibati ərazi dairələri üzrə təsərrüfat-başına uçot sənədlərinin məlumatları əsasında yekun cədvəllərin hazırlanması   | Kənd təsərrüfatı statistikasını şöbəsi                                   | Ölkə və rayonlar üzrə | illik           | 11 mart | 1 aprel  |
| 2. | İstehsal olunmuş kənd təsərrüfatı məhsulu haqqında məlumatların hazırlanması (son hesablama)   | Kənd təsərrüfatı statistikasını şöbəsi                                   | Ölkə və rayonlar üzrə | illik           |         | 23 aprel   |
| 3. | İstehsal olunmuş kənd təsərrüfatı məhsulunun dəyəri haqqında məlumatların hazırlanması (cari qiymətlərlə)  | Kənd təsərrüfatı statistikasını şöbəsi                                   | Ölkə və rayonlar üzrə | aylıq<br>rüblük |         | hesabat dövründən sonra 10-cu gün<br>hesabat dövründən sonra 20-ci gün |
| 4. | 2019-cu il yanvarın 1-nə torpaq mülkiyyətçiləri və istifadəçilərinin ümumi torpaq sahələri və növləri üzrə istifadə vəziyyəti, o cümlədən suvarılan torpaqlar üzrə məlumatların hazırlanması | Əmlak Məsələləri Dövlət Komitəsi, Kənd təsərrüfatı statistikasını şöbəsi | Ölkə və rayonlar üzrə | ildə 1 dəfə     |         | 30 aprel   |
| 5. | Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair məlumatların hazırlanması   | Qida Təhlükəsizliyi Agentliyi, Kənd təsərrüfatı statistikasını şöbəsi    | Ölkə üzrə             | rüblük          |         | hesabat dövründən sonra 30-cu gün                                      |

1	2	3	4	5	6	7
6.	Hesabat ilinin əvvəlinə ölkədə mövcud olan texnikanın sayı barədə məlumatların hazırlanması	Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidməti, Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə və rayonlar üzrə	illik	19 aprel	
7.	İstehsalçıların müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalında və fermer birliklərində iştirakı ilə bağlı seçmə statistik müayinənin keçirilməsi	Kənd təsərrüfatı statistikasına şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	illik	5 dekabr	
8.	Suvarma sistemləri üzrə suyun götürülməsi və verilməsinə dair məlumatların hazırlanması (1-su təsərrüfatı №-li forma)	Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə və rayonlar üzrə	illik	30 yanvar	
9.	Nasos stansiyaları və su quyuları avadanlıqlarının mövcudluğu və istismarı haqqında məlumatların hazırlanması (5-su təsərrüfatı №-li forma)	Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə üzrə	ildə 2 dəfə	5 mart, 5 iyun	
10.	Kənd təsərrüfatı məhsullarının satışı haqqında məlumatların hazırlanması (21-satış №-li forma)	Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə və rayonlar üzrə	illik	11 fevral	
11.	Fitosanitar karantin vəziyyəti haqqında məlumatların hazırlanması (6-fitosanitar №-li forma)	Kənd Təsərrüfatı Nazirliyi, Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə və rayonlar üzrə	illik	5 fevral	

1	2	3	4	5	6	7
12.	Kənd təsərrüfatına göstərilən aqroservis xidmətlərinə dair məlumatların hazırlanması (2-mex (aqroservis xidməti) №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik		11 fevral
13.	Kənd təsərrüfatı müəssisələri (kənd təsərrüfatına xidmət göstərən təsərrüfatlar da daxil edilməklə) və fərdi sahibkar təsərrüfatlarının fəaliyyəti haqqında məlumatların hazırlanması (6-kt №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik	15 aprel	15 may
14.	Ailə kəndli təsərrüfatlarının bələdiyyələrdə qeydə alınması haqqında məlumatların hazırlanması (2-kt (bələdiyyə) №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik		15 fevral
15.	Kənd təsərrüfatı maşınlarının alqı və satqısına dair məlumatların hazırlanması (1-kt (lizinq) №-li forma)	“Aqrolizinq” ASC, Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə üzrə	illik yarımillik	30 yanvar 30 iyul	1 avqust
16.	“Kənd təsərrüfatına göstərilən aqroservis xidmətləri” adlı statistik bülletenin hazırlanması (2018-ci ilin yekunları üzrə)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik		20 fevral
17.	“Kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti haqqında” adlı statistik bülletenin hazırlanması (2018-ci ilin yekunları üzrə)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik		15 may

1	2	3	4	5	6	7
18.	“Fərdi sahibkar təsərrüfatlarının fəaliyyəti haqqında” adlı statistik bülletenin hazırlanması (2018-ci ilin yekunları üzrə)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik		15 may
<b>Bitkiçilik statistikasına</b>						
19.	2018-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığına dair məlumatların hazırlanması (29-kt №-li rəsmi statistika hesabatının və 29-a-kt №-li seçmə statistika müşahidəsinin məlumatları əsasında)	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	ildə 1 dəfə (dekabrın 1-i vəziyyətinə)		20 fevral
20.	2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığına dair məlumatların hazırlanması (29-kt №-li rəsmi statistika hesabatının və 29-a-kt №-li seçmə statistika müşahidəsinin məlumatları əsasında)	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	ildə 1 dəfə (dekabrın 1-i vəziyyətinə)		27 dekabr
21.	2019-cu ilin məhsulu üçün əkin sahələrinin qəti uçotu haqqında məlumatın hazırlanması (4-kt №-li rəsmi statistika hesabatının və 4-a-kt №-li seçmə statistika müşahidəsinin məlumatları əsasında)	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	ildə 1 dəfə	10 iyul	30 iyul

1	2	3	4	5	6	7
22.	Yazlıq bitkilərin əkini haqqında məlumatların hazırlanması (3-kt №-li rəsmi statistika hesabatının və 3-a-kt №-li seçmə statistika müşahidəsinin məlumatları əsasında)	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	aylıq	mart-iyun aylarının 10-u 24 iyun	mart-iyun aylarının 15-i 28 iyun
23.	Məhsul yığımı, payızlıqların səpini, dondurma şumu haqqında məlumatların hazırlanması (7-kt №-li rəsmi statistika hesabatının və 7-a-kt №-li seçmə statistika müşahidəsinin məlumatları əsasında)	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	aylıq	iyun-dekabr aylarının 10-u 30 dekabr	iyun-dekabr aylarının 15-i
24.	Toxum məhsullarının istehsalı və hərəkəti haqqında məlumatların hazırlanması (16-kt (toxumçuluq) №-li forma)	Kənd Təsərrüfatı Nazirliyi, Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik	11 fevral	28 fevral
25.	Mineral gübrələrin idxalı və satışı barədə məlumatların hazırlanması (9-a-kt №-li forma)	Kənd Təsərrüfatı Nazirliyi, Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə üzrə	illik	20 fevral	1 avqust
26.	Tarlaya mineral və üzvü gübrələrin verilməsi haqqında məlumatların hazırlanması (9-b-kt №-li forma) (seçmə statistik müşahidənin məlumatlarına əsasən)	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	illik	30 yanvar	1 avqust
27.	Ekoloji təmiz kənd təsərrüfatı haqqında məlumatların hazırlanması (1-kt-eko №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 17-ci gün	hesabat dövründən sonra 30-cu gün



1	2	3	4	5	6	7
28.	İstixanalar və onlarda yetişdirilən bitkiçilik məhsulları məlumatların hazırlanması (18-kt №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	rüblük	hesabat dövründən sonrakı ayın 10-u	hesabat dövründən sonrakı ayın 20-si
29.	“Yazlıq bitkilərin əkinini” adlı statistik bülletenin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	aylıq, fevral-iyun ayları üzrə	mart-iyun aylarının 15-i 28 iyun	
30.	“Şumun qaldırılması və payızlıq taxılın səpini” adlı statistik bülletenin hazırlanması (2018-ci ilin yekunları üzrə)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik	30 yanvar	
31.	“Kənd təsərrüfatı məhsullarının yığımı” adlı statistik bülletenin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	aylıq, may-noyabr ayları üzrə	iyun-dekabr aylarının 15-i	
32.	“Tarla bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı” adlı statistik bülletenin hazırlanması (2018-ci ilin yekunları üzrə)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə, rayonlar və təsərrüfat kateqoriyaları üzrə	illik	28 fevral	
33.	“Çoxillik əkmələrin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı” adlı statistik bülletenin hazırlanması (2018-ci ilin yekunları üzrə)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə, rayonlar və təsərrüfat kateqoriyaları üzrə	illik	28 fevral	
34.	“2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotunun yekunları” adlı statistik bülletenin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə, rayonlar və təsərrüfat kateqoriyaları üzrə	illik	5 avqust	
35.	“2018-ci ildə toxum istehsalı və dövriyyəsi” adlı statistik bülletenin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik	28 fevral	

1	2	3	4	5	6	7
36.	Kənd təsərrüfatı işlərinin gedişi barədə operativ məlumatların hazırlanması: a) yazlıq bitkilərin əkini b) barama tədarükü c) taxıl biçini ç) pambıq tədarükü	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	mövsümi dövrliliklə	iyunun 20-dən dekabrın 2-dək	
			“ _ ”	“ _ ”	13 may	
			“ _ ”	“ _ ”	27 may-1 iyul	
			“ _ ”	“ _ ”	10 iyun-23 sentyabr	
			“ _ ”	“ _ ”	2 sentyabr-2 dekabr	
<b>Heyvandarlıq statistikasını</b>						
37.	Ət, süd, yumurta, yun və sair heyvandarlıq məhsulları istehsalına dair məlumatların hazırlanması (24 №-li forma və fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının seçmə statistika müayinəsi məlumatları əsasında)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik	5 mart	
38.	Heyvandarlıq məhsullarının istehsalına dair 8, 9, 11, 12, 14, 15, 16, 18 №-li köməkçi cədvəllər üzrə hesablamaların aparılması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə üzrə	illik	28 iyun	
39.	Heyvandarlığın vəziyyəti haqqında məlumatların hazırlanması (24 №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik	15 fevral	28 fevral
40.	Mal-qaranın süni mayalandırılması haqqında məlumatların hazırlanması (31-kt №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	rüblük	hesabat dövründən sonrakı ayın 20-si	hesabat dövründən sonrakı ayın 30-u
41.	Damazlıq mal-qara və quşların satışı və mövcudluğu haqqında məlumatların hazırlanması (31-a-kt №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik	1 fevral	20 fevral

1	2	3	4	5	6	7
42.	2019-cu il yanvar ayının 1-i vəziyyətinə heyvanların, quşların və arı ailələrinin uçotunun qısa yekunlarına dair məlumatların hazırlanması (bütün kənd təsərrüfatı müəssisələri, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında aparılmış uçot məlumatlarına əsasən)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	ildə 1 dəfə		28 fevral
43.	2019-cu il yanvar ayının 1-i vəziyyətinə heyvanların, quşların və arı ailələrinin uçotunun tam yekunlarına dair məlumatların hazırlanması (bütün kənd təsərrüfatı müəssisələri, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında aparılmış uçot məlumatlarına əsasən)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	ildə 1 dəfə		27 mart
44.	Heyvanların, quşların və arı ailələrinin uçotunun yekun məlumatlarının bütün təsərrüfat kateqoriyaları üzrə qruplaşdırılması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	ildə 1 dəfə		29 mart
45.	Heyvandarlığın vəziyyəti haqqında məlumatların hazırlanması (24-kt №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	aylıq	hesabat dövründən sonrakı ayın 10-u	hesabat dövründən sonrakı ayın 20-si
46.	Heyvandarlığın vəziyyəti haqqında məlumatların hazırlanması (fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının seçmə statistika müayinəsi məlumatları əsasında) (24-a-kt №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	rüblük	hesabat dövründən sonrakı ayın 15-i	hesabat dövründən sonrakı ayın 30-u

1	2	3	4	5	6	7
47.	Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında heyvandarlıq məhsullarının istehsalı haqqında məlumatların hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	aylıq	hesabat dövründən sonrakı ayın 10-u	hesabat dövründən sonrakı ayın 20-si
48.	Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında mal-qaranın sayına dair məlumatların hazırlanması (14 №-li forma)	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	rüblük	hesabat dövründən sonrakı ayın 10-u	hesabat dövründən sonrakı ayın 20-si
49.	Mal-qara və quşlara yemlərin məsarifi haqqında məlumatların hazırlanması (24-yem №-li forma (seçmə qaydada))	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə və rayonlar üzrə	illik		18 aprel
50.	Arıçılıq məhsullarının istehsalına dair seçmə statistik müşahidənin aparılması	Kənd təsərrüfatı statistikasının şöbəsi, ETSİM	Ölkə üzrə	ildə bir dəfə		6 mart
51.	“İribuynuzlu mal-qara, qoyun, keçi, donuz və quşların baş sayı və heyvandarlıq məhsullarının istehsalı” adlı statistik bülletenin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	rüblük		yanvar, aprel, iyul, oktyabr aylarının 20-si
52.	“2019-cu il yanvarın 1-i vəziyyətinə heyvanların, quşların və arı ailələrinin sayı” adlı statistik bülletenin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik		28 fevral
53.	“2018-ci ildə kənd təsərrüfatı müəssisələrində damazlıq heyvanların baş sayı və satışı” adlı statistik bülletenin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	illik		20 fevral

1	2	3	4	5	6	7
<b><u>Meşə və ovçuluq</u></b> <b><u>(balıqçılıq) statistikas</u></b>						
54.	Meşə bərpa tədbirlərinin aparılması haqqında məlumatların hazırlanması (1-mt №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı statistikas	Ölkə üzrə	illik yarımillik	22 fevral 30 iyul	16 avqust
55.	Meşə (oduncaq) buraxılışı, meşəyə xidmət tədbirləri və meşədən əlavə istifadə haqqında məlumatların hazırlanması (3-mt №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı statistikas	Ölkə üzrə	illik	28 fevral	16 avqust
56.	Meşə fondunda və başqa ərazilərdə baş vermiş meşə yanğınları haqqında məlumatların hazırlanması (5-mt (yanğın) №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı statistikas	Ölkə üzrə	illik	13 dekabr	16 avqust
57.	Meşələrin mühafizəsi və meşə təsərrüfatı işlərinin aparılması haqqında məlumatların hazırlanması (7-mt №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı statistikas	Ölkə üzrə	illik	20 fevral	16 avqust
58.	Meşə fondu və sair torpaqlarda meşə məhsullarının tədarük edilməsinə dair seçmə statistik müayinənin keçirilməsi	Kənd təsərrüfatı statistikas	Ölkə və rayonlar üzrə	xüsusi proqramla	22 fevral	16 avqust
59.	Göl və nohur balıqçılığı haqqında məlumatların hazırlanması (2-balıq №-li forma)	Kənd təsərrüfatı statistikas	Ölkə və rayonlar üzrə	ilik	19 mart	16 avqust
60.	Ovçuluq təsərrüfatları haqqında məlumatların hazırlanması (2-ovçuluq №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı statistikas	Ölkə üzrə	illik	5 aprel	16 avqust

1	2	3	4	5	6	7
61.	Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında məlumatların hazırlanması (5-balıqartırma №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə üzrə	illik yarımillik	6 mart 6 sentyabr	16 avqust
62.	Təzə balığın ovlanmasına verilən kvota, istifadə etdikləri gəmilərin, qayıqların və işçilərin sayına dair məlumatların hazırlanması (3-balıq (kvota) №-li forma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə üzrə	illik	1 mart	16 avqust
63.	Tutulmuş (ovlanmış) təzə balıq və onun satışı haqqında məlumatların hazırlanması (1-balıq №-li forma)	Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə və rayonlar üzrə	illik	1 mart	16 avqust

### Ərzaq məhsullarının balansları

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7
1.	Ərzaq məhsulları balanslarının hazırlanması	Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə üzrə	illik	30 yanvar	15 aprel
2.	Bitkiçilik məhsulları balanslarının hazırlanması	Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə üzrə	illik	17 aprel	
3.	Heyvandarlıq məhsulları balanslarının hazırlanması	Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə üzrə	illik	17 aprel	
4.	Emal sənayesi məhsullarının balanslarının hazırlanması	Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə üzrə	illik	17 aprel	
5.	Bitkiçilik, heyvandarlıq və emal sənayesi məhsullarının adambaşına istehlak göstəricilərinə, özünü-təminatmə və idxaldan asılılıq səviyyələrinə dair məlumatların hazırlanması	Kənd təsərrüfatı statistikasına şöbəsi	Ölkə üzrə	illik	17 aprel	

## Ticarət statistikas

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

### Daxili ticarət statistikası

- |    |  |                     |   |  |   |
|----|--|---------------------|---|--|---|
| 1. | Malların və xidmətlərin istehsalı və satışı haqqında məlumatların hazırlanması (1-istehsal (ticarət və texniki xidmət) №-li forma) | Ticarət statistikas | Ölkə, şəhərlər, (rayonlar), iqtisadi fəaliyyət, mülkiyyət və məhsul növləri üzrə      | aylıq:<br>iri və orta sahibkarlıq subyektləri olan hüquqi şəxslər<br><br>rüblük:<br>kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər | hesabat dövründən sonrakı ayın 12-si<br><br>hesabat dövründən sonra 30-cu gün     |
| 2. | Fiziki şəxslərin ticarət fəaliyyəti haqqında məlumatların hazırlanması (1-ticarət (fiziki şəxs) №-li forma)                        | Ticarət statistikas | Ölkə, şəhərlər, (rayonlar), iqtisadi fəaliyyət və məhsul növləri üzrə (seçmə qaydada) | rüblük   | fevral, may, avqust və noyabr aylarının 13-ü                                      |
| 3. | Ticarət fəaliyyəti haqqında məlumatların hazırlanması (1-ticarət №-li forma)   | Ticarət statistikas | Ölkə, şəhərlər, (rayonlar), iqtisadi fəaliyyət, mülkiyyət və məhsul növləri üzrə      | illik  | 14 mart   |
| 4. | Pərakəndə ticarət dövrüyünün tam həcmnin hesablanması  | Ticarət statistikas | Ölkə üzrə, mal qrupları üzrə<br><br>şəhərlər (rayonlar) üzrə                          | aylıq,<br>illik<br><br>rüblük,<br>illik  | hesabat dövründən sonra 7-ci iş günü<br><br>hesabat dövründən sonra 40-cı iş günü |



1	2	3	4	5	6	7
5.	Bazar və yarmarkalarda məhsulların satışı haqqında məlumatların hazırlanması (2-bazar №-li forma)	Ticarət statistikasının şöbəsi	Ölkə, şəhərlər (rayonlar), məhsul növləri üzrə	rüblük	yanvar, aprel, iyul, oktyabr aylarının 18-i	
6.	Yarmarka və kənd təsərrüfatı məhsulları bazarları haqqında məlumatların hazırlanması (1-bazar №-li forma)	Ticarət statistikasının şöbəsi	Ölkə, şəhərlər (rayonlar) üzrə	rüblük	hesabat dövründən sonra 17-ci gün	
7.	“Ticarət müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması	Ticarət statistikasının şöbəsi	Ölkə, şəhərlər (rayonlar), iqtisadi fəaliyyət, mülkiyyət və məhsul növləri üzrə	rüblük	hesabat dövründən sonra 35-ci gün	
8.	“Ticarətin əsas göstəriciləri” adlı statistik bülletenin hazırlanması (yerli statistika orqanlarının məlumatları əsasında)	Ticarət statistikasının şöbəsi	Ölkə, şəhərlər (rayonlar) üzrə	rüblük	hesabat dövründən sonra 30-cu gün	
9.	Pərakəndə ticarət dövriyyəsi haqqında məlumatın hazırlanması	Ticarət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə, cari qiymətlərlə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
10.	Pərakəndə ticarət dövriyyəsinin artım sürətləri haqqında məlumatların hazırlanması	Ticarət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə, müqayisəli qiymətlərlə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
11.	Ticarət şəbəkələrində realizə olunmuş yerli, idxal və qeyri-neft məhsullarının həcmi və dinamikası haqqında məlumatların hazırlanması	Ticarət statistikasının şöbəsi	Ölkə, şəhərlər (rayonlar) üzrə	illik	29 mart	31 may

1	2	3	4	5	6	7
---	---	---	---	---	---	---

### Xarici ticarət statistikas

- |    |   |                     |                            |   |        |                                   |                                   |
|----|---|---------------------|----------------------------|---|--------|-----------------------------------|-----------------------------------|
| 1. | Azərbaycan Respublikası üzrə idxal və ixrac əməliyyatları haqqında məlumatların hazırlanması (Dövlət Gömrük Komitəsinin məlumatları əsasında) | Ticarət statistikas | Ticarət statistikas şöbəsi | Ölkələr üzrə, əməliyyat növləri, mallar və mal qrupları, neft və qeyri-neft sektorları üzrə | aylıq  | hesabat dövründən sonra 30-cu gün | hesabat dövründən sonra 60-cı gün |
| 2. | “Azərbaycanın xarici ticarət əlaqələri” adlı statistik bülletenin hazırlanması (Dövlət Gömrük Komitəsinin məlumatları əsasında)               | Ticarət statistikas | Ticarət statistikas şöbəsi | Ölkələr üzrə, əməliyyat növləri, mallar və mal qrupları üzrə                                | rüblük | hesabat dövründən sonra 35-ci gün |                                   |
| 3. | İxrac edilən qeyri-neft məhsullarının müqayisəli dinamikasına dair məlumatların hazırlanması  | Ticarət statistikas | Ticarət statistikas şöbəsi | Qeyri-neft məhsulları üzrə  | illik  | 29 mart                           |                                   |
| 4. | Elektron ticarət vasitəsi ilə həyata keçirilən qeyri-neft məhsullarının idxal və ixracı haqqında məlumatların hazırlanması                    | Ticarət statistikas | Ticarət statistikas şöbəsi | Qeyri-neft məhsulları üzrə  | illik  | 29 mart                           |                                   |
| 5. | Humanitar yardımın paylanması haqqında məlumatların hazırlanması (1-HY №-li forma)  | Ticarət statistikas | Ticarət statistikas şöbəsi | Ölkə, şəhərlər (rayonlar), məhsul növləri üzrə  | rüblük | hesabat dövründən sonra 30-cu gün |                                   |

### Qiymət statistikas

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

- |    |  |                    |           |       |                                     |
|----|--|--------------------|-----------|-------|-------------------------------------|
| 1. | İstehlak qiymətləri indeksinə dair məlumatların hazırlanması (1 №-li forma (İQİ ərzaq), 1 №-li forma (İQİ qeyri-ərzaq), 1 №-li forma (İQİ xidmət))   | Qiymət statistikas | Ölkə üzrə | aylıq | hesabat dövründən sonrakı ayın 10-u |
| 2. | Sənaye məhsullarının istehsalçı qiymətləri indeksinə dair məlumatların hazırlanması (12-qiymət (sənaye) №-li forma)  | Qiymət statistikas | Ölkə üzrə | aylıq | hesabat dövründən sonrakı ayın 10-u |
| 3. | Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksinə dair məlumatların hazırlanması (12-qiymət (kənd təsərrüfatı) №-li forma)  | Qiymət statistikas | Ölkə üzrə | aylıq | hesabat dövründən sonrakı ayın 10-u |
| 4. | Nəqliyyat, poçt və rabitə xidmətlərinin qiymət indekslərinə dair məlumatların hazırlanması (12-qiymət (mobil rabitə), 12-qiymət (telekommunikasiya), 12-qiymət (avtomobil), 12-qiymət (aviasiya), 12-qiymət (dəmir yolu), 12-qiymət (neft nəqli), 12-qiymət (qaz nəqli), 12-qiymət (poçt rabitəsi), 12-qiymət (sənaye), 12-qiymət (kənd təsərrüfatı), 12-qiymət (dəniz) №-li formalar) | Qiymət statistikas | Ölkə üzrə | aylıq | hesabat dövründən sonrakı ayın 10-u |

1	2	3	4	5	6	7
5.	Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indekslərinə dair məlumatların hazırlanması (1 №-li forma (TQ istehsalçı))	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 40-cı gün	
6.	İdxal və ixrac olunan malların qiymət indekslərinə dair məlumatların hazırlanması	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonra 40-cı gün	
7.	Mənzil bazarında qiymət indeksinə dair məlumatların hazırlanması (4-qiymət (mənzil) №-li forma)	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonrakı ayın 10-u	
8.	İdxal olunan və yerli mallar üzrə qiymət indekslərinin hesablanması	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonrakı ayın 10-u	
9.	“Qiymətlər və qiymət indeksləri” adlı statistik bülletenin hazırlanması	Qiymət statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	aylıq	hesabat dövründən sonrakı ayın 15-i	
10.	“İstehsalçı qiymət indeksləri” adlı statistik bülletenin hazırlanması	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	aylıq	hesabat dövründən sonrakı ayın 15-i	
11.	“Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri” adlı statistik bülletenin hazırlanması	Qiymət statistikasının şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	rüblük	hesabat dövründən sonra 45-ci gün	
12.	Məhmanxana və iaşə xidmətləri üzrə icmallaşdırılmış istehlakçı qiymətləri indeksinə dair məlumatların hazırlanması	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	

1	2	3	4	5	6	7
13.	Mənzillərin kirayəsi xidmətlərinə dair icmallaşdırılmış istehlakçı qiymətləri indeksinə dair məlumatların hazırlanması	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
14.	İstirahət, əyləncə və incəsənət sahəsində xidmətlərə dair icmallaşdırılmış istehlakçı qiymətləri indeksinə dair məlumatların hazırlanması	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonra 50-ci gün	
15.	ÜDM-in Beynəlxalq Müqayisələri Proqramı çərçivəsində valyutaların alıcılıq qabiliyyəti paritetinin hesablanması məqsədilə qiymət müşahidələrinin təşkili	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	rüblük	il ərzində	

### Regional statistika

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7

- |    |  |  |                                |       |                                   |
|----|--|--|--------------------------------|-------|-----------------------------------|
| 1. | “Azərbaycan regionları” adlı statistik məcmuənin hazırlanması  | Dayanıqlı inkişaf statistikasının şöbəsi | Ölkə və iqtisadi rayonlar üzrə | illik | 30 sentyabr                       |
| 2. | “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsinin vəziyyəti haqqında məlumatın hazırlanması | Dayanıqlı inkişaf statistikasının şöbəsi | Ölkə və iqtisadi rayonlar üzrə | illik | hesabat dövründən sonra 55-ci gün |

## İnformasiya və ictimaiyyətlə əlaqələr (nəşrlər)

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7
1.	“Azərbaycanın statistik göstəriciləri” məcmuəsinin hazırlanması	İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi		illik		sentyabr
2.	“Azərbaycan rəqəmlərdə” məcmuəsinin hazırlanması	İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi		illik		aprel
3.	“Azərbaycan – faktlar və rəqəmlər” bukletinin hazırlanması	İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi		illik		aprel
4.	“İnfoqrafika” nəşrinin hazırlanması	İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi		illik		may
5.	“Azərbaycanın regionları” məcmuəsinin hazırlanması	Dayanıqlı inkişaf statistikası şöbəsi		illik		sentyabr
6.	“Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” məcmuəsinin hazırlanması	Dayanıqlı inkişaf statistikası şöbəsi		illik		noyabr
7.	“Yeni iş yerləri” məcmuəsinin hazırlanması	Əmək statistikası şöbəsi		rüblük		hesabat dövründən sonra 40-cı gün
8.	“Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsinin hazırlanması	Əhali statistikası şöbəsi		illik		iyul
9.	“Azərbaycanda qadınlar və kişilər” məcmuəsinin hazırlanması	Əhali statistikası şöbəsi		illik		avqust

1	2	3	4	5	6	7
10.	“Azərbaycanda uşaqlar” məcmuəsinin hazırlanması	Əhali statistikasının şöbəsi		illik		avqust
11.	“Azərbaycan gəncləri” məcmuəsinin hazırlanması	Əhali statistikasının şöbəsi		illik		sentyabr
12.	“Əmək bazarı” məcmuəsinin hazırlanması	Əmək statistikasının şöbəsi		illik		avqust
13.	“Dövlət qulluqçuları” məcmuəsinin hazırlanması	Əmək statistikasının şöbəsi		illik		iyun
14.	“Azərbaycanın milli hesabları” məcmuəsinin hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi		illik		avqust
15.	“Azərbaycanın sənayesi” məcmuəsinin hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi		illik		avqust
16.	“Azərbaycanın energetikası” məcmuəsinin hazırlanması	Energetika və ətraf mühit statistikasının şöbəsi		illik		avqust
17.	“Azərbaycanda tikinti” məcmuəsinin hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi		illik		iyul
18.	“Azərbaycanda kiçik və orta sahibkarlıq” məcmuəsinin hazırlanması	Sənaye və tikinti statistikasının şöbəsi		illik		noyabr
19.	“Azərbaycanın kənd təsərrüfatı” məcmuəsinin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi		illik		avqust



1	2	3	4	5	6	7
20.	“Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri” məcmuəsinin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi		illik		avqust
21.	“Azərbaycanın ərzaq balansları” məcmuəsinin hazırlanması	Kənd təsərrüfatı statistikasının şöbəsi		illik		avqust
22.	“Azərbaycanda ətraf mühit” məcmuəsinin hazırlanması	Energetika və ətraf mühit statistikasının şöbəsi		illik		avqust
23.	“Azərbaycanda ticarət” məcmuəsinin hazırlanması	Ticarət statistikasının şöbəsi		illik		iyul
24.	“Azərbaycanın xarici ticarəti” məcmuəsinin hazırlanması	Ticarət statistikasının şöbəsi		illik		iyul
25.	“Azərbaycanda təhsil, elm və mədəniyyət” məcmuəsinin hazırlanması	Sosial statistika şöbəsi		illik		avqust
26.	“Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” məcmuəsinin hazırlanması	Sosial statistika şöbəsi		illik		iyul
27.	“Azərbaycanda cinayətkarlıq və hüquqpozmalarda” məcmuəsinin hazırlanması	Sosial statistika şöbəsi		illik		iyul
28.	“Azərbaycanda turizm” məcmuəsinin hazırlanması	Xidmət statistikasının şöbəsi		illik		iyun

1	2	3	4	5	6	7
29.	“Azərbaycanda nəqliyyat” məcmuəsinin hazırlanması	Xidmət statistikasının şöbəsi		illik		iyul
30.	“Azərbaycanda telekommunikasiya və poçt” məcmuəsinin hazırlanması	Xidmət statistikasının şöbəsi		illik		oktyabr
31.	“Azərbaycanda informasiya cəmiyyəti” məcmuəsinin hazırlanması	Xidmət statistikasının şöbəsi		illik		oktyabr
32.	“Azərbaycanda qiymətlər” məcmuəsinin hazırlanması	Qiymət statistikasının şöbəsi		illik		may
33.	“Azərbaycanda ödənişli xidmətlər” məcmuəsinin hazırlanması	Xidmət statistikasının şöbəsi		illik		iyun

### Statistik vahidlərin Dövlət reyestri

Sıra №-si	İşin adı (məlumat mənbəyi, hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	Yekun məlu- matların qruplaş- dırılma səviyyəsi	Dövriliyi	İstifadəçilərə məlumatların təqdim edilmə tarixi	
					ilkin	son
1	2	3	4	5	6	7
1.	Hüquqi şəxslərin məlu- matlarının statistik vahidlərin Dövlət reyestrinə daxil edilməsi (Vergilər Nazirliyinin məlumatları)	Statistika işlərinin əlaqələndiril- məsi və strateji planlaşdırma şöbəsi	Ölkə üzrə	rüblük	hesabat dövründən sonrakı ayın 10-dək	
2.	Seçmə müşahidələr üçün zəruri iqtisadi göstəricilər üzrə məlumatların yığılması	Statistika işlərinin əlaqələndiril- məsi və strateji planlaşdırma şöbəsi, yerli statistika orqanları	Ölkə üzrə	illik	5 iyun	
3.	Statistik vahidlərin Dövlət reyestrinin aktuallaşdırılması	Statistika işlərinin əlaqələndiril- məsi və strateji planlaşdırma şöbəsi, yerli statistika orqanları	Ölkə, rayonlar və şəhərlər üzrə (qrafik üzrə)	illik	5 iyun	
4.	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların reyestrinin aparılması (Vergilər Nazirliyinin məlumatları)	Statistika işlərinin əlaqələndiril- məsi və strateji planlaşdırma şöbəsi	Ölkə və cins üzrə	rüblük	hesabat dövründən sonrakı ayın 10-dək	
5.	Torpaq payı almış ailə kəndli təsərrüfatlarının statistik reyestrinin apa- rılması (rayon statistika idarələri və şöbələrinin məlumatları) və aktual- laşdırılması	Statistika işlərinin əlaqələndiril- məsi və strateji planlaşdırma şöbəsi, yerli statistika orqanları	Ölkə və rayonlar üzrə	illik	5 iyun	

1	2	3	4	5	6	7
6.	Hüquqi şəxslərin yeni yaranmış nümayəndəlik və filialları haqqında məlumatların statistik vahidlərin Dövlət reyestrinə daxil edilməsi	Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi, yerli statistika orqanları	Ölkə və rayonlar üzrə	müntəzəm olaraq		məlumatlar daxil olduqda
7.	Fərdi sahibkarlıqla məşğul olan qadınların sayı haqqında məlumatların hazırlanması	Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi	Ölkə və iqtisadi fəaliyyət növləri üzrə	illik		16 yanvar
8.	Dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına "Elektron hökumət" şlüzü vasitəsilə inteqrasiyasını təmin etmək üçün razılaşmaların hazırlanması	Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi, İnsan resursları və hüquq şöbəsi		müntəzəm olaraq		il ərzində

## MÜNDƏRİCAT

<b>Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını.....</b>	<b>4</b>
Milli hesablar statistikasını.....	4
Maliyyə və bank statistikasını.....	8
Müəssisələr statistikasını.....	11
Xarici borc statistikasını.....	13
Pul-kredit statistikasını.....	14
Xarici sektorun statistikasını.....	16
Kredit təşkilatlarına dair statistika.....	17
Maliyyə bazarlarının statistik göstəriciləri.....	18
<b>Əhali statistikasını.....</b>	<b>19</b>
<b>Sosial statistika.....</b>	<b>24</b>
Səhiyyə, sosial təminat və idman statistikasını.....	24
Təhsil, elm və mədəniyyət statistikasını.....	27
Hüquqpozmlar statistikasını.....	32
Mənzil şəraiti statistikasını.....	39
<b>Həyat keyfiyyətinin statistikasını.....</b>	<b>40</b>
<b>Əmək statistikasını.....</b>	<b>42</b>
<b>Xidmət statistikasını.....</b>	<b>46</b>
Nəqliyyat statistikasını.....	47
İnformasiya və rabitə statistikasını.....	50
Turizm və iaşə statistikasını.....	52
<b>Sənaye və tikinti statistikasını.....</b>	<b>55</b>
Sənaye statistikasını.....	55
Tikinti statistikasını.....	58
<b>Energetika və ətraf mühit statistikasını.....</b>	<b>62</b>
Energetika statistikasını.....	62
Ətraf mühit statistikasını.....	64
<b>Kənd təsərrüfatı, meşə və ovçuluq (balıqçılıq) statistikasını.....</b>	<b>68</b>
Kənd təsərrüfatı statistikasını.....	68
Meşə və ovçuluq (balıqçılıq) statistikasını.....	77
<b>Ərzaq məhsullarının balansları.....</b>	<b>79</b>
<b>Ticarət statistikasını.....</b>	<b>80</b>
Daxili ticarət statistikasını.....	80
Xarici ticarət statistikasını.....	82
<b>Qiymət statistikasını.....</b>	<b>83</b>
<b>Regional statistika.....</b>	<b>86</b>
<b>İnformasiya və ictimaiyyətlə əlaqələr (nəşrlər).....</b>	<b>87</b>
<b>Statistik vahidlərin Dövlət reyestri.....</b>	<b>91</b>